

**QUR'AN  
OXUMAĞA  
GİRİŞ  
(ƏLİFBA)**

Diyanət İşləri Başqanlığının Nəşri .....	382
Xalq Kitabları .....	107

97.06.Y.0003-382  
ISBN 975-19-1770-0

© Diyanət İşləri Başqanlığı

---

Yığan: Rəcəb QAYA



DİYANƏT İŞLƏRİ BAŞQANLIĞI NƏŞRİ

# QUR’AN OXUMAĞA GİRİŞ (ƏLİFBA)

1. Nəşr

Latin əsaslı Azərbaycan əlifbasına çevirən:

**Rəcəb QAYA**

**Ankara – 1997**

**Bu Əlifba**

Diyanət İşləri Başqanlığı tərəfindən Təyyar Altıqulaç,  
Dəmirxan Ünlü və Şevki Özkandan ibarət komissiya  
tərəfindən hazırlanmışdır.

**Bu Kitab Din İşləri Yüksək Kurulunun  
8.3.1972 ci il tarixli və 423 sayılı qərarı ilə nəşr edilmişdir.**

## ÖN SÖZ

Qurani Kərimi öyrənənlər çox gözəl bilir ki, Quranı öz hərfliyilə öyrənmək çox çətin bir iş deyil, ona görə də yeni hərfliyilə Quranı öyrətmə və oxuma tərzinin tərəfdarları artıq yox olmuşdur. Çünkü bu fikri doğuran səbəb Quranı öz hərfliyilə oxumanın çətinliyi anlayışı idi. Hətta bu anlayışdan və önəmli bir ehtiyacı qarşılıqla düşüncəsinə görə hərəkət edərək onu ye'ni hərfliyilə çap edənlər də oldu. Əlimizdəki bu "*Əlifba*" ilə Allahın kitabı Quranı Kərimi oxuya biləcəksiniz. Biz bu kitabı yeni, bə'zi təcrübələri diqqətə alaraq xalq üçün hazırladıq.

Bu kitabla öyrədənlərin bə'zi nöqtələrə diqqət etmələrini istəyirik:

1- Bilindiyi kimi hər bir dilin gözəl səslənişi o dili danışan millətə məxsusdur. Buna görə də ən gözəl türkçəni türklərin, fransızcanı fransızların, ərəbcəni ərəblərin... danışdıqları və bu dillərə aid ən doğru səslərin də yenə eyni millətin ağızından çıxacağı bir həqiqətdir. Bu həqiqəti ölçü olaraq qəbul etdiyimiz vaxt görürük ki, ərəbcə olan Quranın oxunuşunda fonetika e'tibarı ilə çox açıq bir səhv vətənimizdə yayılmış vəziyyətdədir. Bu səhv hərfliyin və əsas e'tibarılə "damməi memdudələrin" (uzadıllaraq oxunan hərfliyin) "ü" səsi ilə və çox incə oxunmasıdır. Halbuki incəlik və qalınlıq hərfliyin məxrəclərində və səslərində göstəriləcək, hərəkədə mutləq "u" səsinə çatacaqdır. Buna görə də məsələn *وَنْ تَصُومُوا* ve *الرُّسُلُ* kəlmələrində görünən *ص* və *س* hərfliyin hərəkələri və mədləri eyni istiqamətdə olacaq, bu hərfliyin incəlik və qalınlıqları isə, hərəkə və məddən əvvəl məhrəclərində və səslərində görüləcəkdir. Ashabdan bə'zilərinə nisbət edilən məşhur bir söz belədir. "*Quranı oxuma işi, sonraki nəsillərin bir öncəliklərdən devr alacaqları bir sünnətdir.*"<sup>(1)</sup>

Bizdən öncəki nəslə baxdıqda görürük ki, nə ərəb, nə də məşhur

(1) Bk. Əbu Şame, əl-Murşidu'l-Veciz, s. 170, Beyrut, 1975.

İstanbul ağızında (danışığında) məsələn **يَعْلَمُونْ** deyərkən "ü" səsi ilə uzadılan bir "*mim*" səsi eşitmirik. Öyrədənlərin öyrənənlərə bu baradə "Ü" deməsi uyğun olar.

2- Quran oxumağı öyrənmək, çətin bir iş olmamaqla bərabər, öyrənən üçün bir köməkliyin olması da vacibdir. Hər nə qədər əlifbalarда, kəlmələrin altında oxunuşları yeni hərfərlə yazılmış olsa da, bu yazızlara uyğun həqiqi səsləri tapmaq çətin və hətta imkansızdır. Bu baxımdan "Öz-özünə Quran öyrənmə" kimi əlifba reklamlarına aldamanlı və başlanğıc dövründə, hərfərin həqiqi səsləriylə qulaqlarımızı doldurduğumuz və bu səsləri səsləndirməyə ağızımızı alışdırduğumız günə qədər əhil kişilərdən yararlanmamışq.

3- Öyrənmə işi sistemi bir programla olmalıdır. Buna görə də həftənin müxtəlif günlərdə çox vaxt ayırmaqdansa, bu işə gündəlik 35-40 dəqiqə vaxt ayrılmalıdır. Və bu zaman görüləcəkdir ki, 15-20 gün içində Quran oxumağı öyrənmişsiniz. Artıq bundan sonra bol-bol oxumaq və oxunuşda sür'ət qazanmaq olar.

4- Təcvid elmi ilə məşqul olmağa hər kəsin vaxtı olmaya bilər. Onsuz da hər kəsin bu elmi bütün qaydalarıyla öyrənməsi vacib deyil. Belə olunca əlifba hazırlığından Qurana keçənlərə götürülən hazırlıqlarda praktik olaraq bu qaydalara əsasən oxuma alışqanlığı qazandırılmalıdır. Buna görə də məsələn; **غَفُورٌ رَّحِيمٌ** deyərkən, "*ğafurun rəhim*" şəklində deyil, "*ğafurur rəhim*" deyə oxudulmalıdır.

5- Öyrədən hərf, kəlmə və ya ayələri əvvəlcə özü çox-çox tələffüz etməli, oxumalı, sonra isə öyrənən də eyni şəkildə təkrar etməlidir. Səslərin doğru olaraq qulağa çatması üçün bunun bir şərt olması yaddan çıxarılmamalıdır.

6- Əlinizdəki "Əlifba"da kəlmələrin altında Azərbaycan hərfəriylə oxunuşları da yazılırkən bəzi işaretlər işlədilmişdir. Bütün hərfərin oxunuşları üçün də sadəcə "i" hərfinə yer verilmişdir. Əsrə üçün "i" hərfindən heç istifadə edilməmişdir. Buna görə də, məsələn, **ظَلَالٌ** və **تُنْدِرْهُمْ** kəlmələrinin oxunuşları "tunzirhum" və "zilalin" şəklində yazılmış, "z" ve "z̤" dən sonra "i" hərfinə yer verilmişdir. Altındakı

işarələrlə də bu hərflərin incəlik və qalınlıqlarına diqqət verilmişdir. Bu işaretlərə görə hərflərin incəlik və ya qalınlığı göstəriləcək, amma əsrə hərəkə qalın hərflərdə "İ" səsi ilə göstəriləcəkdir. Ötrəli bütün hərflər üçün də "y" hərfi işlədilməsi hərflərin əsl səslərinin verilə bilməsi üçün lazımi söyləniş və işaretlər hazırlanmışdır.

"*Quran oxumağa giriş*"in yeddiidən yetmişə qədər bütün Quran öyrənənlər üçün asan olmasını və hamımıza Quran yolunda işlərimizin qəbulunu Rəbbimizdən niyaz edirəm.

9 Aprel 1972

Təyyar Altıkulaç

## BİRİNCİ DƏRS

أَعُوذُ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ  
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيمِ

## QURANI KƏRİM ƏLİFBASI

Hər dilin olduğu kimi, ərəbcənin və ərəbcə olan Qurani Kərimin də özünə məxsus bir əlifbası vardır. Bu əlifba 29 hərfdən ibarətdir və sağdan sola doğru yazılıb oxunur.

Qurani Kərim hərfləri içində dilimizdə səsi və əlifbada qarşılığı olmayan hərflər vardır. Öyrənənə asan olmaq üçün Azərbaycanca yazılan oxunuşların və bu hərflərin qarşılığı olsun deyə əlifbamızın bə'zi hərflərinin altına işarələr qoymuşuq. Amma bu hərflərin verəcəyi ən doğru səslər öyrədənin ağzından və oxunuşundan öyrəniləcəkdir.

Arxa səhifədə 29 hərfdən meydana gələn Quran əlifbasını, sadə olaraq Quran hərflərinin dilimizdə söyləndiyi şəkliylə adlarını və əlifbamızda qəbul edilən qarşılığını görəcəksiniz. Bu cədvəl üzərində çox dayanılmamalıdır. İrəlidəki dərslərimizdə yavaş-yavaş hamısı öyrəniləcəkdir.

Quran hərflerinin yazılışı	Sadə adları	Qəbul edilən qarşılığı	Quran hərflerinin yazılışı	Sadə adları	Qəbul edilən qarşılığı
ا	Əlif	e	ط	Tı	ت
ب	Be	b	ظ	Zı	ڙ
ت	Te	t	ع	Ayın	ؑا
ث	Se	s	غ	Ğayın	ؑ
ج	Cim	c	ف	Fe	f
ح	Ha	h	ق	Kaf	ڪ
خ	Xı	x	ڪ	Kef	k
د	Dal	d	ل	Lâm	l
ذ	Zel	z	م	Mim	m
ر	Rı	r	ن	Nun	n
ز	Ze	z	و	Vav	v
س	Sin	s	هـ	He	h
ش	Şin	ş	لاـ	Lâmelif	lâ
ص	Sad	ş	يـ	Ye	y
ضـ	Dad	ڏـ			

## AÇIQLAMA

1- Əlifbanın ilk hərfi olan "əlif"in adı hərfləri səsləndirən işarələrdən (hərəkələrdən) birini alınca "həmzə" olar və bu vəziyyətdə (ء ) şəklində yazılışı görünlür.

2- Hərflərin adları olaraq yanındakı tabloda verilən kəlmələr dili-mizdə öyrənilmiş şəkliylədir. Əslində ərəb dilində hərflərin adlandırılmaları daha fərqlidir. Məsələn, ( ذ ) hərfi dilimizdə "ze" deyə bildirilir. Əsl "zay"dır. Digər hərflər üçün də bu belədir.

### Cənabı haqq buyurur:

*"Heç şubhə yoxdur ki, bu kitab (Quran) qorunanlar üçün doğru yolun ta özüdür."* (əl-Bakara, 2)

### Allahın Rəsulu buyurur:

1- "Sizin ən xeyirliləriniz, Quranı öyrənən və başqasına öyrədənlərinizdir." (Sahihu'l-Buxari, VI, 108, İstanbul, 1315)

2- "Quranı oxuyunuz. Çünkü Quran, qiyamət günündə oxuyanların qarşısına şəfaətçi olaraq çıxar" (Müslim, I, 552, Qahire, 1955).

### İmam Qəzali deyir ki:

*"Quran bir işiqdir. Hataya düşməkdən qurtulmaq, ancaq onunla mümkündür. Qəlblərdə olan xəstəliklərin şəfası ondadır."* <sup>(1)</sup>

### İngilis filosofu Edmond deyir ki:

*"Quranı incələdikcə onun müükəmməlliyini və ucalığını anlamış olurq. Əvvəlcə insanı cəzb edən Quran, sonra onu heyrətləndirir. Sonra isə onu özünə məftun edir. İnsanı özünə hörmət etməyə və hər bir kəsi dərindən düşünməyə məcbur edir."* <sup>(2)</sup>

---

(1) əl-Qəzali, İhyau Ulumi'd-Din, 1. 280, Qahirə, Tarihsiz.

(2) Doğrul Ömər Rıza, Quran nədir, s. 132, Ankara, 1967.

## İKİNCİ DƏRS

### HƏRƏKƏLƏR

Qurani Kərimdə bütün hərflər hərəkələrin və sonrakı dərslərimizdə görəcəyimiz bə'zi işarələrin köməyi ilə oxunur. Bu işarələrdən biri olmadıqda heç bir hərf özbaşına oxunmaz.

#### Üç hərəkə vardır:

**1- Üstün:** Hərflərin üstünə yazılıan incə əyri bir cizgidir ( — ) "e" və ya "a" səsi ilə oxunur.

ب : be, ت : ta, ق : qa, غ : ga, د : de... kimi.

**2- Esrə:** Hərflərin altına yazılır, ( - ) "i" səsi ilə oxunur:

ب : bi, ف : fi, خ : xi, ك : ki, ل : li... kimi.

**3- Ötre:** Hərflərin üstünə yazılıan, balaca vav şəklində bir işarədir, ( \_ ) və "u" səsi ilə oxunur.

ز : zu, ج : cu, ش : şu, ط : tu, ظ : zu... kimi

Ərəb əlifbasında "ü" səsini bildirən heç bir hərf və işarə yoxdur. Yurdumuzda ötrəli hərflərin bə'ziləri "ü" səsi ilə oxunursa da, bu oxunuş yanlışdır.

تَ	تِ	تُّ	خَ	خِ	خُّ	ثَ	ثِ	ثُّ	أَ	إِ	إُّ
ذَ	ذِ	ذُّ	ذَ	ذِ	ذُّ	ذَ	ذِ	ذُّ	خَ	خِ	خُّ
سَ	سِ	سُّ	سَ	سِ	سُّ	زَ	زِ	زُّ	رَ	رِ	رُّ
ضَ	ضِ	ضُّ	ضَ	ضِ	ضُّ	صَ	صِ	صُّ	شَ	شِ	شُّ
عَ	عِ	عُّ	عَ	عِ	عُّ	ظَ	ظِ	ظُّ	طَ	طِ	طُّ
قَ	قِ	قُّ	قَ	قِ	قُّ	فَ	فِ	فُّ	غَ	غِ	غُّ
مَ	مِ	مُّ	مَ	مِ	مُّ	لَ	لِ	لُّ	كَ	كِ	كُّ
هَ	هِ	هُّ	هَ	هِ	هُّ	وَ	وِ	وُّ	نَ	نِ	نُّ
سَ	سِ	سُّ	سَ	سِ	سُّ	طَ	طِ	طُّ	يَ	يِ	يُّ

tu	ti	te	bu	bi	be	u	i	e
h <u>u</u>	h <i>i</i>	h <u>a</u>	c <u>u</u>	c <i>i</i>	c <u>e</u>	ş <u>u</u>	ş <i>i</i>	ş <u>e</u>
z <u>u</u>	z <i>i</i>	z <u>e</u>	d <u>u</u>	d <i>i</i>	d <u>e</u>	x <u>u</u>	x <i>i</i>	x <u>a</u>
s <u>u</u>	s <i>i</i>	s <u>e</u>	z <u>u</u>	z <i>i</i>	z <u>e</u>	r <u>u</u>	r <i>i</i>	r <u>a</u>
d <u>u</u>	d <i>i</i>	d <u>a</u>	ş <u>u</u>	ş <i>i</i>	ş <u>a</u>	ş <u>u</u>	ş <i>i</i>	ş <u>e</u>
c <u>u</u>	c <i>i</i>	c <u>a</u>	z <u>u</u>	z <i>i</i>	z <u>a</u>	tu	t <i>i</i>	t <u>a</u>
k <u>u</u>	k <i>i</i>	k <u>a</u>	f <u>u</u>	f <i>i</i>	f <u>e</u>	ğ <u>u</u>	ğ <i>i</i>	ğ <u>a</u>
m <u>u</u>	m <i>i</i>	m <u>e</u>	l <u>u</u>	l <i>i</i>	l <u>e</u>	ku	ki	ke
h <u>u</u>	h <i>i</i>	h <u>e</u>	v <u>u</u>	v <i>i</i>	v <u>e</u>	nu	ni	ne
s <u>e</u>	k <i>i</i>	f <u>u</u>	ş <u>a</u>	m <i>i</i>	e	y <u>u</u>	y <i>i</i>	y <u>e</u>

## **OXUMA PARÇASI - I**

### **QURAN NƏDİR?**

Quran səmavi dinlərin sonuncusu olan müsəlmanlığın qüdsi kitabıdır. Onun müraciət etdiyi bir qəbilə və ya bir millət deyil, bütün bəşəriyyətdir. Quranın ifadəsinə görə, müsəlmanlıq insanlığın fitri dindir. "Allahın yaratdığı fitrət ki, bütün insanlar onunla yaradılmışdır. Allahın yaratlığında dəyişiklik yoxdur. Budur ən doğru din."<sup>(1)</sup> Bu e'tibarla Quranı təbliğ edən Həzrəti Məhəmməddən əvvəl göndərilən bütün Peyğəmbərlər eyni dini təbliğ etmişlər. Buradan belə anlaşılır ki, ibtidadan bəri müsəlmanlıq bütün insanları qucaqlayacaq qabiliyyətdədir. Bütün Peyğəmbərlərin təbliğ etdiyi eyni bir dindir. Ancaq bəşəriyyətin dəyişən ehtiyaclarına görə, əsaslar deyil, yalnız təfərrüat dəyişdiyindən İslamiyyətin son şəkli Peyğəmbərimiz tərəfindən təbliğ edilən və Quran ilə ifadə olunan şəklidir.<sup>(2)</sup>

---

(1) ər-Rum, 30.

(2) Doğrul Ömrə Rıza, Quran nədir, s. 9, Ankara 1967.

### ÜÇÜNCÜ DƏRS

#### HƏRFLƏRİN BAŞDA, ORTADA VƏ SONDA YAZILIŞLARI (I)

Başda	ا	ك	ل	م	د	ع
Ortada	ا	ك	ل	م	د	ع
Sonda	ا	ك	ل	م	د	ع

عَمِيَّةٌ	لَمَعَ	أَمْلَأَ	أَلَّكٍ	أَكَلَ
عَمِيَّةٌ	لَمَعَ	أَمْلَأَ	أَلَّكٍ	أَكَلَ
عَمِيلٌ	كَمْلَ	أَلَمَ	دَعَمَ	ذَمَعَ
عَمِيلٌ	كَمْلَ	أَلَمَ	دَعَمَ	ذَمَعَ
عَلِيمٌ	مَلِكٌ	كُدْمَ	لَامَ	لَمَّا
عَلِيمٌ	مَلِكٌ	كُدْمَ	لَامَ	لَمَّا

cəmidə	leme <sup>c</sup> a	emelə	eleki	ekelə
cəmide	Lumi <sup>c</sup> a	emele	ələki	ukilə
cəmilə	kemule	eleme	de <sup>c</sup> amə	dumi <sup>c</sup> a
cəmılə	Kemulə	əlemə	du <sup>c</sup> ame	deme <sup>c</sup> a
cəlime	mulike	kudime	leeme	leməə
cəlime	meleke	kedeme	luime	le mee

كُدِمَ	كَدَآ	دَمَعَ	أَمَلَ	عَمِلَ
عَدِلَ	لَمَكَ	لُمَعَ	لِكَمَ	لَدَمَ
عَمِيدَ	عَلِيمَ	عَلَادَ	عَدِيمَ	عَدَلَ
عَدَلَ	عَكْلَ	عَكَمَ	أَكِدَ	أَكَدَ
مَالَ	مَادَ	دَمَلَ	دُمِكَ	عَدَكَ
لَكْعَ	لَكَدَ	لَكِدَ	لَدَمَ	لَامَ
عَلِيمَ	لَمَعَ	لَمَدَ	لِمِيدَ	لَكَمَ
عَدَكَ	عَدِلَ	عَدَلَ	عَدُلَ	لِعِكَ
عَلَادَ	لُمَكَ	لُدِيمَ	أَمَلَ	أَمَدَ
دَمَكَ	كُدِءَ	أَكِدَ	دُمِلَ	عَمِلَ

Kudime	kedeē	deme <sup>c</sup> a	umile	umile
<sup>c</sup> udile	lemeke	lumi <sup>c</sup> a	lukime	ledeme
<sup>c</sup> umide	<sup>c</sup> ulime	<sup>c</sup> ulide	<sup>c</sup> adime	<sup>c</sup> adele
<sup>c</sup> adale	<sup>c</sup> ukile	<sup>c</sup> akeme	ukide	ekede
Meele	Meede	demele	dumike	<sup>c</sup> adeke
Leki <sup>c</sup> a	lekede	lekide	ledeme	leeme
<sup>c</sup> alime	leme <sup>c</sup> a	lemede	lumide	lekeme
<sup>c</sup> adeke	<sup>c</sup> udile	<sup>c</sup> adile	<sup>c</sup> adule	lumike
<sup>c</sup> alide	lumike	ludime	emele	emede
demeke	kudie	ukide	dumile	<sup>c</sup> amile

## DÖRDÜNCÜ DƏRS

### HƏRFLƏRİN BAŞDA, ORTADA VƏ SONDA YAZILIŞLARI (II)

Başda	ـ	ـ	ـ	ـ	ـ	ـ
Ortada	ـ	ـ	ـ	ـ	ـ	ـ
Sonda	ـ	ـ	ـ	ـ	ـ	ـ

سَبَعَ	بَرَحَ	رَغَدَ	سَالَ	خِسَرَ
رَحْمَ	فَدَغَ	سُبَعَ	سُجْفَ	غَفَلَ
رَفَعَ	عَيْرَ	حَيْبَ	فَسَدَ	بَغَرَ
رَفَعَ	سَبَعَ	خَرَمَ	غُفِرَ	رُغَدَ
بَدَأَ	رَدِفَ	فَسَرَ	فَسَرَ	بَئِسَ
فَرَغَ	بُوكَ	عَيْسَ	فُحْمَ	بَدَرَ

sebeğə	beriha	rağade	seele	xusira
rahime	fedeğə	subiça	suhife	ğafele
rafeça	ğabira	ḥasibe	fesede	beğara
rafeça	sebahə	xarume	ğufira	ruğide
bedee	radife	ferase	fesera	beise
ferağə	burike	ğabise	fuğime	bedera

حَسِيكَ	بَرَدَة	غَيْرَ	رَبِيعَ	بَغَرَ
غُسِيسَ	حَسِيفَ	بَسْلَ	غَسَلَ	غَسَمَ
بَعْلَ	بُغَرَ	غَدِمَ	بَكَسَ	بَكَلَ
حَمَلَ	رَدْحَ	فَرْسَ	فَدْمَ	بَغَرَ
بُرِيدَ	حَسَرَ	رُدْحَ	رَدَعَ	فَحِيمَ
سُعِفَ	سَعِرَ	سَدَلَ	سَدَرَ	سَدِيمَ
غَمَسَ	غُمَرَ	عَكَرَ	عَكِبَ	عَكَسَ

ħasike	berade	ġabira	rabiha	beğara
ġubise	ħasife	besule	ġasele	ġaseme
beħale	bugira	ġadime	bekese	bekele
ħamele	raduħa	feruse	fedume	beğara
buride	ħasura	rudiħa	radeħa	feħime
suħife	suċira	sedele	sedera	sedime
ħamese	ġumira	ċakire	ċakibe	ċakesse

**QURANIN İLK ƏMRI**  
*“Yaradan Rəbbinin adıyla oxu.”*  
*Alak surəsi, ayə: 1*

## BEŞİNCİ DƏRS

### HƏRFLƏRİN BAŞDA, ORTADA VƏ SONDA YAZILIŞLARI (III)

Başda	ت	ص	ف	و	ه	پ
Ortada	ت	ص	ق	و	ه	پ
Sonda	ت	ص	ق	و	ه	ى

وَهِيَ	رَبَصَ	صَقِبَ	فُتَّلَ	قَدَرَ
يَدِيَ	صَقَبَ	صُدِرَ	شَعَّ	تَبِرَ
مَتِه	رَتَبَ	يَهِمَ	يَنِسَ	بَصْرَ
دَعِيَ	وُصِلَ	يَدَكَ	فَلَاقَ	وَبَرَ
هَدِبَ	فَهَدَ	قُهَرَ	صُوَى	صَبَا
عَبَدَهُ	وَهُوَ	بَلِهَ	يَسِرَ	مَقِيمَ

vehiye	rabeşa	şakibe	kutile	ķadəra
yedye	şakabe	şudira	tebi <sup>c</sup> a	tebira
metihe	ratebe	yehime	yeise	beşura
de <sup>c</sup> iye	vuşile	yedeke	feleka	ķarube
hedibe	ķahede	ķuhira	şuviye	şabee
abedehu	vehuve	belihe	yesira	hekime

قَفْلَ	هَصَمَ	يَسُرَ	هَصَرَ	يَطُمَ
هُلْعَ	هَقَمَ	قُلْبَ	مَفَتَ	تَرَةَ
هَتَرَ	قُهَرَ	هَقِمَ	هَتِّا	قَمَا
قَوَرَ	وَقْلَ	رُتِيمَ	قَصَبَ	وَتْحَ
وَقَبَ	هَنَفَ	قَوَىَ	وَصِيلَ	رُنِكَ
هَجَدَ	صَاهِيَ	وَقِيدَ	هَجَأَ	صَمَدَ
تَلِفَ	تَلِهَ	هَجَسَ	صَهْبَ	وَقَرَ

ķafele	heşame	yesura	heşara	yeturme
huli'a	heķame	ķulibe	hefete	terihe
hetera	kuhira	hekime	hetie	ķamee
ķavira	veķule	rutime	ķaşabe	vetuha
veķabe	hetefe	ķaviye	vuşile	rutike
hecede	şahiye	vukide	hecee	şamede
telife	telihe	hecese	şahube	veķara

“Sizin an xeyirliniz  
 Quranı öyrənən və onu öyrədəndir.”  
 Həzrəti Məhəmməd (s.a.s.)”

## **OXUMA PARÇASI - II**

### **QURANI KƏRİM**

S: Quran necə bir kitabdır?

C: Quran Allah Taala Həzrətləri tərəfindən Peyğəmbərimiz Həzrəti Məhəmmədə nazil olan, ona göndərilən kitabdır.

S: Quran Peyğəmbərimizə necə gəldi?

C: Allah Taala Həzrətləri, mələklərin böyüklerindən olan Cəbrayıl Əleyhüssəlam ilə öz əmrlərini, öz kəlamını Peyğəmbərimizə söylədi. Peyğəmbərimizin Cəbrayıl vasitəsilə aldığı vəhiylər və ilhamlar Qurandır.

S: Peyğəmbərimizə Quran hazırlımı göndərildi?

C: Xeyr, ayə-ayə, surə-surə göndərildi; bə'zən bir ayə, bə'zən də bir surə şəklində Peyğəmbərimizə Allah tərəfindən göndərilmişdir.

S: Peyğəmbərimizə bir ayə və ya bir surə gəldiyi zaman nə edərdi?

C: Allah Taaladan özünə gələn ayə və ya surəni yanında olanlara oxuyurdu: onlar da Peyğəmbərimizin əmriylə ayələri həm əzbərləyərdilər, həm də yazardılar. Bundan başqa, ayələri yazmaq üçün ayrıca katiblər də var idi. Onlar Peyğəmbərimizin sağlığında Quranın hamısını Peyğəmbərimizin əmriylə yazmışdır. <sup>(1)</sup>

---

(1) Əksəki Əhmət Hamdi, Əsgərə din kitabı, s. 45, İstanbul, 1945.

## ALTINCI DƏRS

### HƏRFLƏRİN BAŞDA, ORTADA VƏ SONDA YAZILIŞLARI (IV)

Başda	ث	ج	خ	ذ	ض	ط
Ortada	ث	ج	خ	ذ	ض	ط
Sonda	ث	ج	خ	ذ	ض	ط

جُرْم	بَذَلَ	حَذَّثَ	طَمْتَ	ثَبَّتَ
بَسْطَ	فُضَحَ	بَطَلَ	طُبَعَ	فَلَيْجَ
ضَجِّرَ	كَذَبَ	ذِئْبَ	طَبَخَ	فَخُذَّ
رَجَعَ	جَدَلَ	جَحِّدَ	وَشَّ	طَمِسَ
رَضِيَ	ضَجِّرَ	بَغْضَ	فُخِذَّ	ذِبَحَ
طَمَعَ	بَخَلَ	حَبَضَ	خَبَثَ	طَبَخَ

curime	bezele	haduše	tamuşe	şekabe
beseṭa	fudiha	bəṭale	tubiça	felice
dacira	kezebe	zui̇be	ṭabexa	fexuze
raceca	cuhide	cedele	vešebe	ṭumise
rađiye	đacira	beğuđa	fuxize	zubiha
ṭameca	ḥabeda	bexule	xabuše	ṭabexa

خَسِيفَ	خَرْ	جَحِفَ	ذَابَ	ذُكَرَ
ذَرَقَ	خَضَرَ	خَشِمَ	جَبَدَ	ذَجَلَ
جَلَسَ	ذُخَرَ	خَطْبَ	خَجِيلَ	جُيلَ
خُذِفَ	جَلَعَ	ذَهَلَ	خَطْرَ	خَدَرَ
خَفَضَ	خَرِطَ	جَاهِلَةَ	ذَائِيَ	خَفِيجَ
ضَفَّتَ	ضَحِيكَ	ضَاجَعَ	خَصِرَ	ضُبَيْثَ
ضَهَبَ	ضَمِيدَ	ضَفَّمَ	ضَهَثَ	ضَلَعَ

xasife	xaşura	cexife	zeebe	zukira
zerağa	xađara	xaşime	cebeze	zecele
celese	zuxira	xatube	xacile	cubile
xuzife	celaha	zehile	xaṭura	xadera
xafeda	xariṭa	celihe	zeuye	xafice
dağase	daħike	dace'a	xaşira	dubise
dahebe	dađide	dağame	daħeše	dalu'a

“Ona, (Qurana) ancaq tamamilə təmiz olanlar toxuna bilər. O, aləmlərin Rəbbi tərəfindən endirilmişdir.”

Vakı'a Surəsi ayə, 79-80

## YEDDİNCİ DƏRS

### HƏRFLƏRİN BAŞDA, ORTADA VƏ SONDA YAZILIŞLARI (V)

Başda	ك	ل	ز	ش	ظ	ن
Ortada	ك	ل	ز	ش	ظ	ن
Sonda	ك	ل	ز	ش	ظ	ن

ظُلِيمٌ	شَكَرٌ	كَنْزٌ	لِزَقٌ	طِبْرَى
نُقِيلٌ	رُهِيَّا	لَحَظَةٌ	عَظْمٌ	يَقْتَظَ
وَعَظَةٌ	فَرَنَانٌ	كَبِشَةٌ	لَقْنَةٌ	شَطَنَةٌ
شَرِبٌ	حَفَرَةٌ	زَهِيفٌ	رَزَقٌ	بَرَزَةٌ
نَدِيمٌ	شُكْرَةٌ	فَسْغَةٌ	حَفِشَةٌ	فَشَلَةٌ
فَطْمَعٌ	زَهِيدٌ	نَشَطَةٌ	فَنِيدٌ	طَعْنَةٌ

zulime	şekere	keneze	lezika	tubize
nükile	zuhiye	lehäza	çażume	yeğaza
veçaza	karane	kebeše	leķune	şetane
şeribe	ħafeze	zehife	razeķa	beraze
nedime	şukira	feşegħa	ħafiše	feşele
feżuça	zehide	neşaṭa	fenide	taħune

نُزَعَ	نَخْمَ	نَزَلَ	نَحْمَ	ذَلَقَ
ذَمِعَ	ظَرْفَ	نَضَرَ	زَمَلَ	رَمَأَ
نَسِطَ	زُنِخَ	شِكَسَ	شَكَلَ	نَظَمَ
ذَهَمَ	شَوَرَ	نِشَيَ	ذَهَقَ	شَبَعَ
شَرِهَ	نَصَرَ	ظُوئَيَ	شَرُفَ	نُصَبَ
كَشَدَ	نِكِبَ	كُشِطَ	شَطَرَ	نَضَلَ
شَهِدَ	نَسِسَ	نَظِيمَ	شَنِيبَ	نَكِلَ

nuzi <sup>c</sup> a	zexime	nezele	zuhime	zeleka
zemi <sup>c</sup> a	zarufe	nedara	zemele	ramie
neşixa	zunixa	şekise	şekele	nezame
zehime	severa	neşije	zeheka	şebi <sup>c</sup> a
şerihe	neşara	zuvije	şerufe	nuşibe
keşede	nukibe	kuşixa	şetara	nedale
şehide	nemise	tužime	şenibe	nekile

“Günahların ən böyüyü yalan danışmaqdır.”  
Həzrəti Məhəmməd (s.a.s.)

## **OXUMA PARÇASI - III**

### **QƏNDİLİN YAĞI**

Xilafət məqamındaykən həz. Ömərin Məkkəli bir dostu qonaq gəlir. Axşam vaxtı idı. Həz. Ömər evində dövlət işləriylə məşquldudur. Dostuna hörmətlə bir az gözləməsini xahiş edir. Rəsmi işlər bitən kimi yanmaqda olan qəndili söndürüb, başqa bir qəndili yandırır. Qonaq çəşəraq bunun səbəbini soruşur. Həz. Ömər bu cavabı verir: "Söndürdüğüm qəndildəki yağı xəzinəyə aid olub, Beytül-malın yağıdır. Ancaq dövlətin və xalqın işləri görüldükcə mənə halal olur. Sən isə dostumsan və xususi surətdə söhbət edəcəyik. Bu ikinci qəndilin yağı şəhsi pulumla alınmışdır. Dövlət malı xüsüsü işlərdə işlədirirsə, işiq deyil, zülmət ve hicab nəşr edər." <sup>(1)</sup>

---

(1) İslam Məcmuəsi, (IV, 15, 1951-52).

## SƏKKİZİNCİ DƏRS

### CƏZM ( ڻ )

Yan-yana gələn iki hərfdən birincisini ikincisinə bağlayaraq, birlikdə oxunmalarını sağlayan bir işarə olub sıfır rəqəmi şəklindədir. Hərəkəsizlik halının bir işarəsidir. Bir hərfin hərəkəsizlik halına sukon deyilir. Bu işarə hansı hərfə aidsə o hərfin üzərində olur. Buna görə (Mim) ڻ və (Nun) ڻ hərflerinin birləşdirilərək oxunmaları üçün ڻ hərfinin üzərinə bu işarəni qoyarsaq, ڻ hərfinə də əsrə hərəkəsi verdi yimizi qəbul edərsək من = MİN deyə oxunur. عن = ڻAn, بل = BEL, ان = IN misalları üçün də vəziyyət eynidir.

### ÇALIŞMALAR:

قَدْ	خُذْ	هَلْ	فُلْ	إِذْ
مَنْ	لَوْ	كَمْ	لَنْ	أَنْ
إِسْمٍ	وَعْدٌ	نَحْنُ	أَنْتَ	وَكْنَمْ
حَيْثُ	طَغْوَا	لَسْتَ	نِعْمَ	سَوْفَ

kad	xuz	hel	kul	iz
men	lev	lem	len	en
ismi	va <sup>c</sup> du	nahnu	ente	vekem
hay <u>s</u> u	ṭağav	leste	ni <sup>c</sup> me	sevfe

أَرْضُ	سَبَّعَ	كَيْفَ	غَيْبُ	إِعْلَمَ
أَوْبَ	إِصْرِيبَ	أَسْكُنَ	وَفَوَّقَ	يَعْبُدُ
إِفْتَخَ	أَكْتُبَ	يَرْغَبَ	أَنْزِلَ	أَذْخُلَ
أَخْرَجَ	مَرْيَمَ	مَدِينَ	يُؤْخَذُ	يَعْرَفُ
الْقَتَ	تَرْحَقَ	آذَبَرَ	تَرْجُفَ	كَنْتُمْ
سَلَّهُمْ	أَنْذَرَ	أَنْصَرَ	أَوْلَمَ	أَوْلَوْنَ
تُرْبَجُ	نُصِيبَتَ	يُنْفَخُ	أَفْبَرَ	أَنْشَرَ
عَلَيْهِمْ	أَمْرَتُمْ	أَمْرَهُمْ	أَخْصَنَتَ	ظَلَّمْتُمْ
يُسْقَوْنَ	بُعْثَرَتَ	أُزْلِفَتَ	نَوْمَكُمْ	إِلَيْكُمْ
لَمْ يَخْلُقْ	أَنْتَفَذَ	أَنْشَاتُمْ	أَنْتُهُمْ	أَمْهَلْهُمْ

erdu	seb <sup>c</sup> a	keyfe	ğaybu	i <sup>c</sup> lem
ekräbu	iğrib	uskun	ve fevka	ya <sup>c</sup> budu
ifteh	uktub	yerğabu	unzile	udxul
exrace	meryeme	medyene	yu'xazu	yu <sup>c</sup> rafu
elkat	tarheku	edbera	tercufu	kuntum
selhum	enzera	unschur	evelem	evelev
turce <sup>c</sup> u	nuşibet	yunfexu	ekbera	enşera
aleyhim	emertum	emrahum	ehşanet	zalemtum
yusķavne	bu <sup>c</sup> şirat	uzlifet	nevmekum	ileykum
lemyuxlek	entenkuze	enşe'tum	enbi'hum	emhilhum

## DOQQUZUNCU DƏRS

### ŞƏDDƏ ( شدہ )

Üzərində olduğu hərfin iki dəfə oxunmasını tə'min edən bir işarədir. Şəddəli hərf; birinci dəfə cəzmli kimi, ikincisində isə öz hərəkəsi ilə oxunur.

Buna görə; انْ كَلْمَةً = İNNE, ثُمْ كَلْمَةً = SÜMME, رَبْ بَرْ كَلْمَةً = RƏBBİ şəklində oxunur.

#### ÇALIŞMALAR:

فَكُ	هُنَّ	كُلُّ	مَسَّ	عَمَّ
أَيْ	شَرُّ	ضَلَّ	حَظِّ	مِثْ
لَعْلَ	جَنَّةً	عَلَمَ	طَهَرَ	أَوَّلَ
أَقَلُّ	عَرَفَ	أَحَلَّ	حَرَمَ	أَعْدَّ
غَرَّكَ	قَدَرَ	فَكَرَّ	سَبَحَ	أَشَدَّ
نَعْدَ	نَفَّـمَ	أَحْلَـ	أَحْبَـ	عَلَيَّـ

fekku	hunne	kullu	messe	camme
eyyu	şerru	dalle	hazzi	mittu
le <sup>c</sup> alle	cennetu	alleme	tahhera	evvele
ekallu	arrafe	ehalle	harrame	e <sup>c</sup> udde
ğarrake	ķaddera	fekkera	sebbeha	eşeddu
ne <sup>c</sup> uddu	ne <sup>cc</sup> ame	uhille	uhibbu	caleyye

أَسْسَ	وَتَبَ	يُحِبُّ	إِنَّ	زُينَ
مُمِدَّ	يُوفَ	عِدَّةَ	أَحَقُّ	أَسْسَ
يَتَعَدَّ	نَبِيِّكَ	يُبَشِّرُ	بِكَّةَ	تَحِلَّةَ
جَهَنَّمَ	تُحَرِّمُ	يُعَذَّبُ	يُكَلِّفُ	يُكَفِّرُ
مُتَّمَّ	أُبَلَّغُ	وَتَخِرُّ	رَجَبَكَ	نُكَدِّبُ
بَدَلَ	تَمَثَّلَ	إِتَّبَعَ	نُفَضِّلُ	تَادَنَ
تَأَخَّرَ	تَعَجَّلَ	وَتَعْزُّ	يُصَرِّفُ	وَلَهُنَّ
يُقْتَلُ	يُثَبِّتُ	لِيُحْقَّ	تَبَيَّنَ	يُسَيْحُ
تَبَرَّأَ	يَشَخُّذُ	فَشَطَّ	أَيْتَمَّةَ	وَالْفَ
نُفَضِّلُ	مَوَدَّةَ	نَشَعَ	أَدْلَكَ	فَيَحِلَّ

essese	ve tebbe	yuhibbu	bienne	zuuyine
mumiddu	yuveffe	cidde	eňakku	ussise
yeteadde	nebiyyuke	yubesşiru	bibekkete	tehillete
cehenneme	tuňarrimu	yuazzibu	yukellifu	yukeffiru
mutimmu	ubelliňu	ve texirru	rakkebeke	nukezzibu
beddele	temessele	ittebe'a	nufaşsilu	teezzene
teaxxara	taaccele	ve tüzizzu	yuşarrifu	ve lehunne
yukallilu	yusebbitu	liyuhikka	tebeyyene	yusebbihu
teberraę	yettexizu	fesebbeťa	eimmete	ve ellefe
nufedđilu	meveddete	nettebi'a	edulleke	feyehille

كُورَتْ	فَاتَّخِذْ	تَحَرَّفَا	رَبَّهُمْ	أَعِدَّتْ
شَفَقَنْ	سُعِرَتْ	رُوِجَتْ	عُطِلَتْ	سُيِّرَتْ
قَطَعَنْ	تَخَلَّتْ	أَخَرَتْ	فَدَمَتْ	فُجِرَتْ
يَسْتَزَلُّ	وَانْكَنْ	أَجْلَهَنْ	مَنْيَقَ	طَلَقَتْمْ
يَسْتَقْدَمْ	وَمَهَدَتْ	وَتَبَنَّ	مَرَّمِلْ	وَكَائِنْ
لَتَرَوْنَ	هَلْتُحِسَّ	لِتُبَشِّرَ	وَتَنْشَقَّ	إِنْشَقَّ
سَنْقِنَلْ	إِذْهَمَتْ	فَطَوَعَتْ	ذِكْرَتْمْ	عَرَفَتْمْ
لِيُطْهِرَ	مَهْلَهُمْ	وَصَدَّقَتْ	وَلَيْسَمْ	فَنَوَّكَلْ
يُنْتِهِمْ	يَنَوَّلَونَ	لَرَّكَبُنَّ	بَلَغْتُكُمْ	يَنْفَطَرَنَّ
تَوْذُّهُمْ	مَعْذَبُهُمْ	لِيَبْعَثَنَّ	أَقْطَعَنَّ	بَلِفْكُمْ

kuvvirat	fettemiz	teharrav	rabbuhum	u <sup>c</sup> iddet
teneffes	su <sup>cc</sup> irat	zuvvicet	u <sup>c</sup> uṭilet	suyyirat
kaṭṭa <sup>c</sup> ne	texallet	exxarat	ḳaddemet	fuccirat
yetenezzelu	ve in kunne	eceluhunne	men yetteki	ṭallakatum
yeteşaddemu	ve mehhedtu	ve tebettel	muzzemmilu	ve keeyyin
leteravunne	hel tuhissu	litubeşsira	ve tenşakķu	inşaķķat
senuķattilu	izhemmet	feṭavve <sup>c</sup> at	zukkirtum	“arraftum
liyuṭahhira	mehhilhum	ve şaddekat	velleytum	fetevekkel
yunebbiuhum	yetevellevne	leterkebunne	belleğtukum	yetefetṭarne
teuzzuhum	mu <sup>c</sup> ażzibuhum	leyeb <sup>c</sup> asenne	uķaṭti <sup>c</sup> anne	belliğkum

## **OXUMA PARÇASI - IV**

### **HƏZRƏTİ ÖMƏRİN MÜSƏLMAN OLMASI**

Xəttaboglu Ömər heç bir şeydən qorxmaz, şəfqət, mərhəmət nədir bilməz, daşürəkli bir adam idi. Müsəlmanların və müsəlmanlığın ən böyük düşmənlərindən biri idi. Qohumlarından müsəlman olanlara belə ağır işgəncə verməkdən çəkinməzdidi. Bunlardan bir zavallı qadını, müsəlman olduğu üçün hər gün yorulana qədər döyər, sonra da, "Səni yazığım gəldiyi üçün deyil, yorulduğum üçün buraxıram", deyərdi. Bu qadın da heç qorxmadan; "*Sən etdiklərindən peşman olmasan və Allahın birliyinə inanmasan, Allah sənə ağır cəza verəcəkdir*" deyərdi. Bir gün Qureyşin irəli gələnləri toplandılar və müsəlmanlığı büsbütün ortadan qaldırmaq üçün, Peyğəmbərimizi öldürməyə qərar verdilər. Amma bu çox təhlükəli bir iş idi. Buna kim cəsarət edə bilərdi? Ömər dərhal ortaya atılıb, "Bu iş mənim işimdir, mən onun öhdəsindən gələrəm", dedi. Qılıncını əlinə alıb yola çıxdı. Gedərkən rastlaştığı bir adam Ömərin vəhşicəsinə baxışından və yürüməyindən şübhələnərək: "Belə əldə qılinc hara gedirsən?" deyə soruşdu. Ömər: "*Məhəmmədi öldürməyə*", dedi. O adam bunun çox müşkül olacağını, Məhəmmədə iman etmiş olanların ətrafında pərvanə kimi dolandığını söyləyincə, Ömər ondan şübhələndi. "Səndəmi onlardansan? O halda birinci sənin işini bitirərəm" deyib qılıncı sarıldı. O adam da belə cavab verdi: "Sən evvəlcə öz ailənə bax: Bacın və qaynın da müsəlman oldular", dedi. Bunu eşidən Ömər çox şübhələndi, bacısının evinə getdi. O zaman evdə Quranın yeni bir surəsi oxunurdu. Ömər bunu qapıda eşitdi. Evdəkilor Ömərin gəldiyini görünçə Quranın səhifələrini gizlətdilər. Ömər içəri girən kimi evdə nə oxuduqlarını soruşdu. Bacısı: "Bir şey deyil", dedi. Ömər bundan hiddətləndi və: "Demək eşitdiklərim doğru imiş" deyərək qayının üzərinə atıldı, onu yerə sərib təpikləməyə başladı. Bacısı ərini qurtarmaq üçün araya girən kimi, şiddətli yumruq ilə onu da yerə sərdi. Qadının üzü, gözü qan içində qalmışdı. Amma

Ömərin vəhşicəsinə olan bu hərəkəti iman nuru ilə içi dolmuş olan qadını heç qorxutmadı, özünü ələ alaraq bağırdı: "Ömər, nə eyləyəcəksən elə, istərsən bizi parça-parça et, səndən qorxmuruq. Biz müsəlman olduq, ölərik, amma müsəlmanlıqdan uzaqlaşmarıq." Ömər üzü-gözü qan içində olan bacısının bu sözlərini eşidən kimi nə olduğunu bilmədi. Bu qədər quvvətli iman onu düşündürdü. Yerə oturdu və soruşdu: "Oxuduğunuz nə idi? Onu hər halda görmək istəyirəm". Ömərin təkidi nəticəsində Quranın səhifələrini verdilər. Ömər ayələri diqqətlə oxumağa başladı. Ayələrin mə'nasındaki sonsuz yüksəkliyin, genişliyin, ilahi zövq və gözəlliyyin qarşısında birdən-birə dəyişdi, o daşürəkli Ömər əriməyə, kiçilməyə və həqiqəti anlamağa başladı. İndi o başqa bir adam olmuşdu. Həmən: "Mən də inandım ki, Allahdan başqa inanılacaq tanrı yoxdur, yenə inandım ki, Məhəmməd onun qulu və elçisidir" dedi, orada da müsəlman oldu. Ömər o saat oradan qalxdı, imanın verdiyi yeni bir ruhla Peyğəmbərin olduğu evə gedərək qapını döydü. Onu əliqilincli görən müsəlmanlar qapını açmaq istəmədilər. Amma Ömər qədər cəsur və qüvvətli olan Həmzə orada idi. "Buraxın Öməri, içəri girsin. Xeyirli məqsədlə gəldisə çox gözəl, yox pis niyyəti varsa onun başını öz qılıncı ilə kəsərəm", dedi.

Bunun üzərinə qapı açıldı. İçəriyə girən Öməri Peyğəmbərimiz qarşıladı və gülərək soruşdu: "Ömər niyə gəldin? Ömər Peyğəmbərin səsini eşidəndə sarsıldı, titrədi, hörmətlə: "Müsəlman olmağa gəldim", dedi. Peyğəmbərimiz, "Allahu Əkbər" deyərək təkbir aldı. Bütün orada olan müsəlmanlar da hamısı birlikdə təkbir gətirdilər. Məkkə dağları bu təkbir səsiylə inlədi, bu hal müsəlmanları sevindirdi, bütə inananları pis-pis düşündürdü.

Ömərin müsəlmanlığı qəbul etməsiylə artıq her şey dəyişdi. O günə qədər Kə'bədə ibadət edə bilməyən müsəlmanlar o gün Peyğəmbərlə birlikdə Kə'bəyə gəldilər və orada namaz qıldılar. Bundan sonra da müsəlmanlar Kə'bədə açıqca namazlarını qılmağa davam etdilər.

Həz. Ömərin müsəlmanlıq üçün gördüyü işlər böyükdür. (1)

---

(1) Akseki Əhmət Hamdi, Din Dərsləri s. 70-72, Ankara, 1949.

## ONUNCU DƏRS

**TƏNVİN ( ئەنۋىن )**

Bə'zi kəlmələrin sonunda görülən iki üstün, iki əsrə və iki ötrəyə tənvin deyilir. Tənvinin mə'nası nunlamaq deməkdir. Cəzimli nun olaraq oxunur. Tənvin iki üstün isə bərabərində olduğu hərfi "AN-EN"; iki ötrə isə "UN"; iki əsrə isə "İN" səsi ilə oxunur.

### ÇALIŞMALAR:

قَوْلًا	رَغَدًا	جَهْرَةً	لَيْلَةً	شَمَّسَ
وَفَضْلٍ	بِنْفَعَةٍ	بِقُوَّةٍ	بِعَضٍ	كُتْبَةً
قَرْيَةً	خَيْرٌ	صُرْرٌ	عِلْمٌ	عَذْلٌ
قِرَدَةً	حَرَمَا	مِضْرَأً	رَجَرًا	رِجْنَا
وَهْنٍ	حَزْبٍ	رَوْضَةٍ	هُمَزَةٍ	مِنْ شَرٍّ
عَزْرَةً	مُخْسِنٌ	مُقْنِصَدٌ	غَنِّيٌّ	مَوْجٌ
طَيْبَةً	حَظًا	عَوْجَانًا	هُزُواً	بَقَرَةً

ķavlen	rağaden	cehraten	leyleton	semenen
və fadlin	bini <sup>c</sup> metin	bikuvvetin	biğadabin	kutubin
ķaryetun	xayrun	durrun	çilmun	çadlun
ķıradeten	ħaramen	mışran	zecran	riczen
vehnin	ħizbin	ravdatin	humezetiñ	min şerrin
avratur	muħsinun	mukteşidun	ħaniyyun	mevcun
ṭayyibeten	ħazzan	ciecen	huzuven	bekaraten

حَبَّةٌ	خَلْقٌ	أَبْخُرٌ	رَوْضَةٌ	وَفْرِشٌ
حَقٌّ	يَوْمٌ	أَجَلٌ	أَمْرٌ	أُسْوَةٌ
وَطَمَعًا	كَذِبَا	كِسَافَا	رُسْلَا	عُرَبَا
صَخْرَةٌ	زَوْجٌ	عَمَدٌ	وَظِيلٌ	وَطَلْعَجٌ
مَوْعِظَةٌ	مَثَلٌ	شَجَرَةٌ	صَرَصَارًا	وَنَخْلٌ
مِنْ ضَعْفٍ	مِنْ رِبَابًا	لَهُوٌ	سَيْنَةٌ	بَغْتَةٌ
لَظْلُمٌ	شَيْبَةٌ	دَعْوَةٌ	يَوْمَئِيزٌ	لَعِبٌ
مُبَيْنَةٌ	مَرَضٌ	زَرْعَا	مُنْهَمِيرٌ	مُنْتَشِرٌ
نُزُلًا	نَفْسٌ	مُسْتَطَرٌ	مَدَكِيرٌ	مُخْضَرٌ
الْفَسَنَةٌ	سَنْدِسٌ	مُسْتَكَبِرًا	خَوْفَا	مُزْدَجَرٌ

habbetin	xalkın	ebھurin	ravdatin	ve furuşin
haikkun	yevmun	ecelun	emrun	usvetun
ve tame <sup>c</sup> an	keziben	kisefen	rusulen	curuben
şaxratin	zevcin	camedin	ve ȝillin	ve talhin
mev <sup>c</sup> izaten	meselun	şeceratin	şarşaran	ve naxlun
mində <sup>c</sup> fin	min riben	lehvun	seyyieten	bağteten
lezulmun	şeybeten	da <sup>c</sup> veten	yevmeizin	le <sup>c</sup> ibun
mubeyyinetin	meradun	zer <sup>c</sup> an	münhemirin	munteşirun
nuzulen	nefsin	musteṭarun	muddekirin	muxtedarun
elfe senetin	sundusin	mustekbiran	xavfen	muzdecerun

## ON BİRİNCİ DƏRS

### MƏD HƏRFLƏRİ (UZADAN HƏRFLƏR)

Kəlmədə özündən əvvəlki hərfi uzadaraq oxudan hərflərə məd hərfləri deyilir və bunlar üç dənədir. Bu hərflərin uzatmaq vəzifəsini yerinə yetirmək üçün:

1- و = VAV hərfi: özü sakit (yə'ni hərəkəsiz), özündən əvvəlki hərfin hərəkəsi ötrə olacaqdır. Özündən əvvəlki hərf "Û" diyə uzadılaraq oxunur. بو = BÛ, مو = MÛ, هو = HÛ kimi.

2- ي = YÂ hərfi: özündən əvvəlki hərfin hərəkəsi əsrə olacaqdır. فى = FÎ, قيل = KÎLE kimi.

3- ئ = Ərif hərfi: özü daima sakit, özündən əvvəlki hərfin hərəkəsi isə üstün olacaqdır. ما = MÂ, ي = YÂ kimi.

#### ÇALIŞMALAR:

بما	منا	هنا	إنا	نا
كُلُوا	أَكُونُ	أَعُوذُ	قُلُوا	أْتُوا
بَدِيع	يَهْدِي	فِيهِ	إِنِّي	أَوْفُوا
لَمَّا	كَلَّا	لَنَا	كَانَ	قَالَ

bimâ	minnâ	hunâ	innâ	nâ
kulû	ekûnu	e <sup>c</sup> ûzu	kûlû	utû
bedf <u>u</u>	yehdî	fîhi	innî	evfû
lemmâ	kulâ	lenâ	kâne	ķale

نَادِينَا	مَقَامُ	رَبْتَنَا	إِيَّاَيِ	كُنَّا
مَاعَرَفُوا	فَامُوا	هَادُوا	كَانُوا	قَالُوا
مِنْهَا	فِيهَا	أَقِيمُوا	جَاعِلُ	قَاتَابَ
لَكُنَّا	يَاخِيكَ	مَسَاجِدَ	يَكَادُ	سِينِينَ
ثُرِيدُونَ	مَالِكٍ	مَالِكٍ	يَبَالَ	أَخَافُ
عَابِدِينَ	عَالِمِينَ	عَالِمِينَ	مُؤْمِنِينَ	مُسْلِمِينَ
غَافِلِينَ	مُسْرِفِينَ	مُسْرِفِينَ	غَافِلُونَ	يَسُوْمُونَ
يُرِيكُمْ	يَرُدُونَ	مَايُسِرُونَ	يَاعِينَنا	أَجْعَيْنَ
صَيَا صِيهِيمْ	فَارَهَانَانِ	بُرْهَانَانِ	يَيْذِيهِمْ	يُوقِنُونَ
فَاتِحِينَ	فَتَكُونَنا	مَنَاسِكَنا	سَمِعَنَا	ظَاهَرُوا

nâdeynâ	meğâmu	rabbenâ	iyyâye	kunnâ
mâ <sup>c</sup> arafû	kâmû	hâdû	kânû	ķâlû
minhâ	fîhâ	ekîmû	câ <sup>c</sup> ilu	fetâbe
lekumâ	biexîke	mesâcide	yekâdu	sinîne
turîdûne	mâhî	mâliki	bibâbile	exâfu
âbibîne	âkifîne	âlimîne	mu'minîne	muslimîne
gâfilîne	mu'fsidîne	mu'srifîne	gâfilûne	yesûmûne
yurîkum	yeruddûne	mâyusirrûne	bie <sup>c</sup> yuninâ	ecma <sup>c</sup> îne
şayâşîhim	ferhebûne	burhânâni	eydîhim	yûkinûne
fâtihîne	fetekûnâ	menâsikenâ	semi <sup>c</sup> nâ	zâherû

## **OXUMA PARÇASI - V**

### **USEYD DEYİR Kİ**

Peyğəmbərimizin səhabilərindən Useyd B. Hudayırın çox gözəl və yanılıqlı səsi vardı. Onun bu gözəl səsi və şirin sədayla oxuduğu Qurani Kərimi dinləmək Peyğəmbərimizin xoşuna gəlirdi. Hətta bir gün məsciddə onun Quran oxuduğunu eşidən Rəsuli Əkrəm: "Bu Useyd nə gözəl adamdır", demişdi.

Useyd deyir ki: Bir gecə Bakara Surəsini oxuyurdum. Atımı da yanına bağlamışdım. Quran oxuyan zaman birdən at hırçınlaşib tərpənməyə başladı. Susdum. O zaman at da sakitləşdi. Təkrar oxumağa başladım. At yenə şahə qalxdı. Yenə susdum, atın da hırçılığı keçdi. Bir daha oxumağa başladım, at yenə hırçınlaşdı. Mən də oxumağı dayandırdım. Oğlum Yəhya isə ata yaxın bir yerdə yatırdı. Atın uşaqa bir zərər verməsindən qorxaraq, uşağı geri çəkdirdim. Bu arada başımı qaldırıb göyə baxdıqdə ağ bulud kölgəsinə bənzər bir sis içində işıqlar kimi bir neçə cismin parıldığını gördüm. Səhərisi günü bu olanları Peyğəmbərə danışdım. Rəsuli Əkrəm də:

– Oxu ey Useyd, oxu ey Useyd! deyərək oxumağa davam edilməsinin lazım olduğunu bildirdi.

Useyd sözlərinə davamlı deyir ki;

– Ya Rəsulüllah, dedim, atın Yəhyanı tapdamasından qorxdum. Çünkü uşaq ata yaxın bir yerdə yatırdı. Onun üçün oxumağı kəsdim. O zaman başımı göyə qaldıranda bulud gölgəsi kimi ağ bir şey içində işığa bənzəyən cisimlərin parıldığını gördüm. Sonra bu ağ kölgə təbəqəsi içindəki parıltılarla göyə çəkilib yox oldu. Nəhayət gözdən itdi! O zaman Rəsuli Əkrəm:

– Ey Useyd! O sənin gördüklerin mələklərdir. Oxuduğun Qurani Kərimi eşidib gəlmışdılər. Əgər oxumağa davam etsəydin, sabaha qədər səni dinləyəcəkdilər. O zaman da hər kəs onları görərdi və xalqın gözündən yayılmazdilar.

---

(1) Miras Kamil, Sahih-i Buxari Muhtasarı Təcrid-i Sarıh Tərcüməsi, XI, 273-274. İstanbul 1947.

## ON İKİNCİ DƏRS

### UZADAN ƏLİF VƏ YERİNİ TUTAN VAV VƏ YA HƏRFLƏRİ

Qurani Kərimin yazılışına xas olmaq üzrə məd hərfi olan əlifin bə'zən vav ( و ), bə'zən də ya ( ي ) şəklində yazıldığı görünür. Bu "vav" və "ya"lar eyni uzadılan əlif kimi əvvəlki hərfi "â" deyə uzadırlar. Oxucuya asan olsun deyə, bu "vav" və "ya"ların uzatdığı hərflər üzərinə çox zaman qısa bir dik çəkmə işarəsi ( ' ) qoyulur.

#### ÇALIŞMALAR:

زَكُوٰةٌ	نَجُوٰةٌ	حَيْوَةٌ	مَنْوَةٌ	صَلْوَةٌ
فَنَادِيٌ	مُوسَىٌ	كَفِيٌّ	زُلْفَىٌ	شَكَارِيٌّ
سَعْيٌ	مَثْلٌ	وُثْقَىٌ	تَزَّكِيٌّ	غَدْوَةٌ
تَوَلَّىٌ	طَوْبِيٌّ	أُخْرَىٌ	طَفْيٌّ	عَسْيَىٌ
فَصَلَّىٌ	فَغَاثَىٌّ	أَغْلَىٌّ	عِيسَىٌّ	يَنْهَىٌّ

zekâtun	necâtun	hayâten	menâten	şalâtun
fenâdâ	mûsâ	kefâ	zulfâ	sukârâ
se <sup>c</sup> â	muslâ	vusķâ	tezekkâ	ğadâtin
tevellâ	ṭûbâ	uxrâ	ṭağâ	<sup>c</sup> asâ
feşallâ	feğassâ	e <sup>c</sup> lâ	<sup>c</sup> isâ	yenhâ

## ON ÜÇÜNCÜ DƏRS

### YAZIDA GÖRÜNMEYƏN MƏD (UZATMA) HƏRFLƏRİ

Məd hərfləri yazıda həmişə açıq olaraq görünməz. Bə'zən də gizli olurlar. Belə ki:

1- Kəlmələrin sonlarında olan "he" (ه) lərdən əvvəlki hərflər hərəkəli isə bu "he"lər uzadılaraq oxunurlar.

a) "He"dən əvvəlki hərfin hərəkəsi üstün və ya ötrə isə, "he"dən sonra uzadan bir "vav" varmış kimi oxunur: لـ = Lehû, رـ = Rab-buhû kimi.

b) "He"dən əvvəlki hərfin hərəkəsi əsrə isə "he"dən sonra uzadan bir "ya" varmış kimi oxunur: بـ = Bihî, هـ = Hâzihî kimi.

2- Qurani Kərimdə bə'zi hərflər, özlərindən sonra əlif olmadığı halda əlif varmış kimi uzadılaraq oxunur. Oxuyana asan olsun deyə, bu əliflərin yerinə keçmək üzrə çox vaxt dik və qısa bir uzatma işarəsi (') qoyulur:

هـون = Hârûne, وـلـكـن = Velâkin, طـ Tâhâ kimi.

#### ÇALIŞMALAR:

أَكْرَمَةُ	جَنْعَةُ	أَخْلَدَةُ	مَالَةُ	إِنَّهُ
يَشْبَحَةُ	يُعَذِّبَهُ	يَخْتَامَهُ	وَمَزَاجَهُ	كُلُّهُ
ذِلِّكَ	الِّهُ	آلٍ	عَلَى مَوْتِهِ	نَفْسِيهِ

ekramehû cem'ahû exledehu mâlehû innehû  
yetexabbeṭuhû yu<sup>c</sup>azzibuhû xitâmuhû ve mizâcuhû kulluhû  
zâlike âlihî âle <sup>c</sup>alâmevtihî nefsihî

بِرِزْقِهِ	بِظُلْمِهِ	بِعِبَادَهِ	بِعِنْدِهِ	بِعِلْمِهِ
وَكُتُبِهِ	بِشِلَاوَتِهِ	يَشْلُونَهُ	أَمَانَهُ	شَطَرَهُ
لِأَدَمَ	رَحْمَنُ	إِسْحَاقَ	إِسْمَاعِيلَ	أَمِينَنَ
خَلْقَهُ	أَمَرَهُ	أَنْشَرَهُ	فَاقِرَهُ	أَمَاتَهُ
أَكْبَرَنَهُ	ظَهِيرَهُ	أَمْلِهِ	وَصَاحِبَهُ	طَعَامَهُ
يَطْعَمَهُ	مِثْلَهُ	رَأْوَذَنَهُ	قَمِيصَهُ	أَمْرَهُ
وَأَتُوا	أَمَنُوا	ثَلَثَهُ	هُنَّا	هُدُى
مِنْ ذَنْبِهِ.	وَلَقِيَهُ	بِرِزْقِهِ	أَبْضَرَهُ	بِأَمْرِهِ
وَآيَدَهُ	يَطْبِقُونَهُ	تَأْخُذُونَهُ	عِظَامَهُ	بَيْنَهُ
أَخْرِينَ	مَابُ	فَاتَتْ	أَتَيْنَا	أَيَاتُ

birizkihî      bizulmihî      bi<sup>c</sup>ibâdihî      minba<sup>c</sup>dihî      bi<sup>c</sup>ilmihî  
 ve kutubihî      bitilâvetihî      yetlûnehû      emânetehû      şatrahû  
 liâdeme      rahmânu      ishâka      ismâ<sup>c</sup>ile      âminîne  
 xalkahû      emerahû      enserahû      feeğberahû      emâtehû  
 ekbernehû      zâhrihî      ehlihî      ve şâhibetihî      ta<sup>c</sup>âmihî  
 yet<sup>c</sup>amuhû      müşluhû      râvedtuhû      kamışuhû      âmuruhû  
 ve âtû      âmenû      selâsete      hâhunâ      hudâ  
 minzenbihî      ve lakkîhi      birizkihî      ebşirbihî      biemrihî  
 ve eyyedehû      yuṭîkûnehû      te'xuzûnehû      'izamehû      beynehû  
 âxarîne      meâbu      feâtet      âteynâ      âyâtu

## **OXUMA PARÇASI - VI**

### **QURANIN BİR CILD HALINDA CƏMİ**

Qurani Kərim Peyğəmbərimiz həyatda ikən tamamilə yazılmış, təsnif və tərtib edilmişdir. Buna görə də Quran ancaq Peyğəmbərin irti-halından sonra bir cild halında toplanmışdır. "Yemame" müharibəsində şəhid olan hafızların çoxluğu və yenə də Quranı əzbər bilənlərin hər müharibədə şəhid olması Qurani Kərimdən bir qisminin yox olmasına səbəb olacağı düşünülmüş və bu narahatçılıq Həz. Öməri kefsiz etmişdi. Belə bir təhlükəyə qarşı çıxmaq üçün Həz. Ömər bütün Quranın bir cild halında toplanması fikrini Həz. Əbu Bəkirə söyləmişdi. Həz. Əbu Bəkir bu işi katibi Zeyd b. Sabitə tapşırılmışdı, o da bütün Quranı bir yerə yiğaraq bir cild halında toplamışdı. <sup>(1)</sup>

---

(1) Doğrul Ömər, Rıza, Quran nədir, s. 62, Ankara, 1967.

## ON DÖRDÜNCÜ DƏRS

### ƏLİF LÂM ( ال ) BİRLƏŞMƏSİNİN OXUNUŞU

Kəlmələrin əvvəlinə birləşən ۲۰ birləşməsinin həmzə və lâmi'nın oxunuş şəkilləri:

- a) ۲۰ birləşməsinin əvvəl hərəkəli bir hərf olursa, bu birləşmənin həmzəsi oxunmaz. **وَالْقَمَرُ** = və'l-ķameru, **وَالْجِنْ** = və'l-cinnu kimi.
- b) ۲۰ dən sonra **أَبْغَ حَجَكَ وَحَفْ عَقِيمَهُ** hərflərindən biri olursa cəzimli olaraq oxunur və bu hərflərə qəməri hərflər deyilir. <sup>(1)</sup>  
**أَلْبَابُ** = əl-bâbu, **أَلْكِتَابُ** = əl-kitâbu kimi.
- c) ۲۰ dən sonra digər hərflərdən biri olursa, <sup>(2)</sup> lâm oxunmaz, bu hərflərə şəmsi hərflər deyilir və şəddəli olurlar.  
**أَذْكُرُ** = ez-zikru, **أَسْلَامُ** = əs'səlâmu kimi.

---

(1) Bu hərflər bilindiyi kimi **ا، ب، ج، ح، خ، ع، غ، ف، ق، ك، م، و، هـ، ي** hərfləridir.

(2) Bu hərflər bilindiyi kimi **ن، ل، ظ، ط، ض، ص، ش، س، ز، ر، ذ، د، ث، ت** hərfləridir.

الْخَوْفُ	مِنَ الْخَوْفِ	الْخَالِقُ	خ	الْأَمْرُ	وَالْأَمْرُ	الْآخِرُ	ا
الْفَاسِقُ	الْفَاسِقُ	الْفَتْحُ	ف	بِالْبُخْلٍ	بِالْبُخْلٍ	الْبَاطِنُ	ب
وَالْعُذْوَانُ	وَالْعُذْوَانُ	الْعَذَابُ	ع	فِي الْغَيِّ	فِي الْغَيِّ	الْغَنِيُّ	غ
وَالْقُرْبَى	وَالْقُرْبَى	الْقُرْآنُ	ق	الْحِكْمُ	الْحِكْمُ	الْحَمْدُ	ح
فِي الْيَمِّ	فِي الْيَمِّ	الْيَوْمُ	ي	وَالْجِنُّ	وَالْجِنُّ	الْجَاهِلُ	ج
الْمَلِكُ	الْمَلِكُ	الْمُؤْمِنُ	م	الْكَذَبُ	الْكَذَبُ	الْكَرِيمُ	ك
بِالْهَزْلِ	بِالْهَزْلِ	الْهَدْيٌ	هـ	الْوَتْرُ	الْوَتْرُ	الْوَاحِدُ	وـ

min'el-xavfi	el-xâliku	ve'l-umûru	el-âxiru
el-fâsikü	el-fet�u	bi'l-buxli	el-bâti�u
ve'l-�udv�ani	el-�az�bu	fi'l-�g�ayyi	el-�g�aniyyu
ve'l-�ur�â	el-�Kur'�anu	el-�hak�mu	el-�hamdu
fi'l-yemmi	el-yevmu	ve'l-cinnu	el-c�ahilu
el-meliku	el-mu'minu	el-kiz�bu	el-ker�mu
bi'l-hezli	el-hud�	el-vitru	el-v�h�idu

“Suçların en büyüğü yalan söylemektir.”  
Həz. Məhəmməd (s.a.s.)

وَالشَّمْسِ	الْشَّهَادَةُ	ش	فِي التَّابُوتِ	الثَّائِبُونَ	ت
الصَّاحِبُ	الصَّلْوَةُ	ص	الْيَقَالُ	الثَّاقِبُ	ث
وَالضُّحْنِي	الصَّلَالَةُ	ض	الْيَمَاءُ	الدُّعَاءُ	د
الطَّلاقُ	الطَّيْرُ	ط	الذُّنُوبُ	الذَّهَبُ	ذ
الظِّلُّ	الظَّاهِرُ	ظ	الرَّحْمَةُ	الرَّحِيمُ	ر
اللَّطِيفُ	وَالَّيْلٍ	ل	فِي الرَّبِّرِ	الزَّكْرَةُ	ز
النَّارُ	النَّجْمُ	ن	السُّفَهَاءُ	السَّيْلُ	س

ve'ş-şemsi	eş-şuhedâu	fi't-tâbûti	et-tâibûne
eş-şâhibu	eş-şalâtu	es-sîkâlu	es-sâkibu
ve'd-duhâ	ed-dalâletu	ed'dimâu	ed-du <sup>c</sup> âu
et-ṭalâku	et-ṭayru	ez-zunâbu	ez-zehebu
ez-zillu	ez-zâhiru	er-rahmetu	er-rahîmu
el-laṭifu	ve'l-leyli	fi'z-zuburi	ez-zekâtu
en-nâru	en-necmu	es-sufehâu	es-sebîlu

“Ona (Qurana) ancaq tamamilə təmiz olanlar toxuna bilər. O aləmlərin Rəbbi tərəfindən göndərilmişdir.”

Vaki'a Surəsi, 79-80.

إِلَى السَّمَاءِ	سَمْكَ الْجَنَاحِ	فِي السَّمَاءِ
هُمُ الْغَالِبُونَ	الْخَاسِرُونَ	وَالْأَوْلَادِ
عَنِ الْيَمِينِ	الْوَارِثُونَ	يَوْمَ الْقِيَامَةِ
أَلْكَاذِبُونَ	الْمُفْلِحُونَ	هُوَ الْهُدَى
أَلْوَحُوشُ	أَلْجَبَارُ	أَرَاسِخُونَ
أَلْغُورُ	مِنَ الْلَّهَبِ	أَفَانِيزُونَ
إِلَى السُّنُرِ	أُولُوا الطَّوْلِ	وَالْعُذَوانِ
الْحَسْرُ	أَصْحَابُ النَّارِ	مِنَ الظَّهِيرَةِ
الْوَارِثُونَ	هُمُ الْخَالِقُونَ	وَالذَّاكِرَاتِ
الشَّفَاعَةُ	الرَّزْقُ	أَبْارِيُّ

ile'd-dâ'i	tahtes-serâ	fit-tevrâti
humu'l-ğâlibûne	el-xâsirûne	ve'l-evlâdi
'ani'l-yemîni	el-vârişûne	yevme'l-kiyâmeti
el-kâzibûne	el-muflîhûne	huve'l-hudâ
el-vuhûsu	el-cebbâru	er-râsixûne
el-ğurûru	mine'l-lehebi	el-fâizûne
ile'n-nûri	ulu't-ṭavli	ve'l-'udvâni
el-ħaşru	eshâbu'n-nâri	minez-zahîrati
el-vârişûne	humu'l-xâlikûne	vez-zâkirâti
eş-şefâ'atu	ez-zekkûmu	el-bâriu

## **OXUMA PARÇASI - VII**

### **ALLAHI GÖSTƏR İNANIM**

İmam Azam Əbu Hənifənin uşaqlıq illəri idi. Allah deyə bir yaradıcının olmadığını, hər şeyi təbiətin yaratdığını iddia edən və hər getdiyi yerdə alimlərlə görüşərək söhbət edən bir dinsiz dönüb dolaşın Kufə şəhərinə gəlir.

Boş fikirlərini söyləməyə başlayan bu dinsizin, Kufə alimləriylə görüşüb bir elmi müzakirə təşkil etmək istəyinə gülən müsəlmanlar: "Bizim balaca bir alimimiz var, əgər onunla qarşılaşıb ona qalib gəlsən, böyük alimlərimiz səninlə görüşər" deyə cavab verirlər. Sonunda görüşmə yerini və saatını müəyyənləşdirərək dağlışırlar.

Kufəlilər salonu doldurmuşdular. Aradan yarım saat keçdiyi halda, balaca alim hələ gəlməmişdi. Saatlar keçdikcə dinsiz alim qürurlanır və "məndən qorxdu" deyərək gülürdü.

Elə bu zaman balaca alim Əbu Hənifə içəri girdi.

Dinsiz alim:

– Nə üçün gecikdin balaca? Yoxsa qorxdun? deyə soruşdu.

O da:

– Xeyr, qorxmadım. Evimiz çayın yanındadır. Bu tərəfə keçmək istəyəndə köprünün dağılmış olduğunu gördüm. Keçə bilməyəcəyimi başa düşdüm, oradakı ağaclarla, həmən bir bərə olub məni keçirmələri ni əmr etdim. Onlar da bərə olub məni keçirdilər. Buna görə gec gəldim, üzr istəyirəm.

Bu cavab qarşısında qəhqəhəylə gülməyə başlayan dinsiz alim:

– Ay ağılsız uşaq! Heç ağacda özü-özünə bərə olurmu? deyən kimi birdən-birə ciddiləşən Əbu Hənifə:

– Əsl ağlı olmayan sənsən! Bir bərənin belə özü-özünə düzəldiyini qəbul etmirsənsə, bu ucsuz-bucağsız aləmin öz-özünə var olduğunu necə iddiəsən?

Bu hazarcavablıqın qarşısında çəşib qalan təbiətçi alim:

– Məni bağladın balaca! Yaxşı bu varlığını iddia etdiyin Allahı göstərə biz də inanaq, dedi.

Əbu Hənifə əlinə bir stəkan süd alaraq soruşdu:

– Yağ və pendir nədən hazırlanır?

– Əlbəttə, süddən.

– Elə isə bu stəkandakı südün içindəki yağı və pendiri göstər!

Dinsiz alim çəşib qaldı.

– Əlbəttə bu südün içində yağı və pendir var, amma görünməz, dedi.

Dinsizin ən zəif yerindən tutan Əbu Hənifə dedi:

– Bu südün içində yağı və pendirin olduğunu iddia etdiyin halda göstərə bilmirsən. Allahı, "Allah budur" deyə göstərmək mümkün ola bilərmi? Südün hər zərrəsində yağı necə vardırsa, Allah da bu aləmdə eləcə vardır, amma görünməz."

Bu inandırıcı cavablardan sonra da Allahın varlığına inanmayan adam:

– Son sualıma da cavab versən üstünlüyünü qəbul edəcəyəm. Madam ki, "Allah vardır" deyirsən, indi o, nə iş görür? deyə soruşdu. Bir az fikirləşən balaca alim dedi:

Oturduğuń kürsüdən aşağı düş, sualının cavabını orda verəcəyəm, deyərək dinsizin düşdüyü kürsüyə çıxdı və:

İndi, Allah sənin kimi bir dinsizi bu kürsüdən aşağı düşürərək, mənim kimi balaca bir qulunu bura çıxardı deyincə, dinsiz alimin deyəcək sözü qalmamışdı. Minlərcə insanın gözü qarşısında "Kəlmeyi-şəhadət" gətirərək müsəlman oldu.

## ON BEŞİNCİ DƏRS

### HURUF-İ MUKATTA'A

Əlifbanın 29 hərfinə bərabər olaraq 29 surənin başında olan aşağıdakı hərflərə huruf-i mukatta'a və ya sadəcə mukattaat deyilir. Bu hərflər haqqında Quranı şərh eyləyən müfəssirlər: "daxil olduğu surənin adıdır, anddır və ya Cənabi Haq'la sevgili Peyğəmbər arasında bir şifrədir demişlər". Bu hərflərin yazılış və oxunuşları aşağıda göstərilmişdir.

ط	الر	الـ
ـ ط	ـ طـسـ	ـ المـصـ
ـ ص	ـ يـسـ	ـ الـمـزـ
ـ قـ	ـ حـ	ـ كـهـيـعـصـ
ـ نـ		ـ حـمـ عـسـقـ

Tâ, hâ	Əlif, lâaaam, râ	Əlif, lâaaam, mîiiim
Tâ, sîiiin	Tâ, sîiiin, mîiiim	Əlif, lâaaam, mîiiim, şâaaad
Şâaaad	Yâ, sîiiin	Əlif, lâaaam, mîiiim, râ
Kâaaaf	Hâ, mîiiim	Kâaaaf, hâ, yâ, <sup>c</sup> ayyyyn, şâaaad
Nûuuun		Hâ, mîiiim, <sup>c</sup> ayyyyn, sîiiin, kâaaaf

## ON ALTINCI DƏRS

### ƏZAN VƏ İKAMƏT<sup>(1)</sup>

الله أكْبَرُ الله أكْبَرُ  
أَشْهَدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللهُ  
أَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللهِ  
جَعَلَ عَنْكِي الصَّلَاةَ  
جَعَلَ عَنْكِي الْفَتْلَاجَ  
قَدْ قَامَتِ الصَّلَاةُ<sup>(2)</sup> قَدْ قَامَتِ الصَّلَاةُ  
الله أكْبَرُ الله أكْبَرُ  
لَا إِلَهَ إِلَّا اللهُ

(1) Əzan və ikamət cümlələrinin sonu sükunla oxunur. Məsələn, "Allahu Əkbəru" oxunmaz, "Allahu əkbər" oxunur.

(2) Bu cümlə əzanda olmayıb, sadəcə ikamətdə oxunur.

(Şafii məzhəbi mənsubları, Əzan və ikamətdən əvvəl bu duanı oxuyurlar.)

أَمَّنْتُ بِإِلَهٍ وَمَلِئَةٍ كَتَمْ وَكُتُبَهُ وَرَسُولِهِ وَالْيَوْمِ  
الْآخِرِ وَالْقَدْرِ خَلِيلِهِ وَشَرِيكِهِ مِنْ إِلَهٍ تَعَالَى وَالْبَعْثُ بَعْدَ  
الْمَوْتِ حَقًّا أَشْهَدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

**Mə'nasi:**

Mən Allaha, mələklərinə, kitablarına, Pəyğəmbərlərinə, axırət gününə, qədərə, yəni xeyir və ya şər hər nə olursa, Allahın qəza və təqdiri ilə olduğuna, ölüməndən sonra təkrar dirilməyə, bəli bunların hamisinin haqqı olduğuna iman etdim.

Şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur. Yenə şəhadət edirəm ki, Həzrəti Məhəmməd onun qulu və rəsuludur.

## ON YƏDDİNCİ DƏRS

### SÜBHANƏKƏ

(Bu dua namaza başlama təkbirindən sonra oxunur).

سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ أَسْمُكَ وَتَعَالَى  
جَدُّكَ (وَجَلَّ شَنَاؤُكَ) وَلَا إِلَهَ غَيْرُكَ

#### Mə'nası:

Allahım! Sən əskik üzlərdən təmiz və uzaqsan, səni daima belə yada salır və tə'rifləyirəm. Sənin adın mübarəkdir. Əzamət və Cəlalın yüksəkdir. -Səni tə'rifləmək ucalıqdır- <sup>(1)</sup> və səndən başqa tanrı yoxdur.

### ET-TƏHİYYATU

(Bu dualar, namazda oturulduğu zaman oxunur).

الْتَّحَيَّاتُ لِلَّهِ وَالصَّلَواتُ وَالطَّيَّاتُ السَّلَامُ عَلَيْكَ أَيَّهَا  
النِّيَّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ  
الصَّالِحِينَ أَشْهُدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهُدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ

(1) Bu qismi yalnız cənəzə namazında oxunur.

**Mə'nası:**

Dil ilə, bədən və mal ilə olan ibadətlərin hamısı yalnız Allahadır. Ey mərtəbəsi uca olan Nəbi Məhəmməd! Allahın salamı, rəhməti və bərəkəti sənə olsun! Salam və salamatlıq bizim üzərimizə və Allahın yaxşı qullarına olsun! Şəhadət edirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur; yenə şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

**ALLAHÜMME SALLİ**

(Bu və bundan sonrakı dua namazda salam veriləcək oturmalarda, ayrıca ikindinin sünnəti ilə yatsının ilk sünnətinin hər iki oturuşlarında oxunur.)

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى  
إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مُحَمَّدٌ

**Mə'nası:**

Allahım! İbrahimə və yaxınlarına rəhmət etdiyin kimi Məhəmmədə, onun övlad və yaxınlarına da rəhmət et; muhakkak ki, Sən tə'rife layiq və uca şan sahibisən.

**ALLAHÜMME BARİK**

اللَّهُمَّ بارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ  
عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مُحَمَّدٌ

**Mə'nası:**

Allahım! Məhəmmədi və yaxınlarını, İbrahimini və yaxınlarını mübarək qıldıgın kimi mübarək qıl; şübhə yoxdur ki, tə'riflənmiş yalnız Sənsən, həqiqətən şan və şərəf sahibi də Sənsən!

## KUNUT DUALARI

(Vitir namazının üçüncü rük'ətində fatihə və bir surə (və ya ayə) oxunduqdan sonra əllər qaldırılaraq təkbir alınır, əllər təkrar bağlandıqdan sonra bu dualar oxunur.)

اللَّهُمَّ إِنَا نَسْتَعِينُكَ وَنَسْتَغْفِرُكَ وَنَسْتَهْدِيْكَ ○  
وَنُؤْمِنُ بِكَ وَنَسْوُبُ إِلَيْكَ وَنَنْوَكَلُ عَلَيْكَ وَنُشْتِنُ  
عَلَيْكَ الْخَيْرَ كُلُّهُ نَسْتَكْرُكَ وَلَا نَكْفُرُكَ وَنَخْلُمُ  
وَنَتْرُكُ مَنْ يَفْجُرُكَ ○  
اللَّهُمَّ إِيَّاكَ نَعْبُدُ وَلَكَ نُصَبِّ وَنَسْبُدُ وَإِلَيْكَ نَسْعَى  
وَنَخْفِدُ نَرْجُوا رَحْمَنَكَ ○ وَنَخْشِي عَذَابَكَ إِنَّ  
عَذَابَكَ بِالْكُفَّارِ مُلِيقٌ ○

### Mə'nasi:

Allahım! Biz Səndən kömək isteyirik, günahlarımızı bağışlamamı, doğru yolu göstərməni isteyirik. Allahım! Sənə iman edirik. Tövbə edib Sənə dönürük, işlərimizdə Sənə əsaslanır və Sənə güvənirik. Səni tə'rifləyirik, bütün xeyirlər Səndəndir. Verdiyin bu qədər ne'mətlərə görə, Sənə şükür edirik və nankorluq etmirik. Sənə qarşı nankorluq edən günahkarı bir yana ayırmadıq və ondan ayrılarıq (Onunla olan əlaqələrimizi kəsərik).

Allahım! Biz ancaq Sənə ibadət edir və yalnız Səni dinlərik. Ancaq Sənin üçün namaz qılıb, niyaz edirik, yalnız Sənə səcdə edirik, yalnız Sənə doğru gəlirik. İbadətini sevincə edir, rəhmətinin çox olmasını və davamını isteyirik, əzabından qorxuruq. Şübhə yoxdur ki, əzabların kafirlərə çatır.

(Şafii məzhəbi mənsubları səhər namazının fərzinin ikinci rük'ətində, rükudan sonra bu duanı oxuyurlar).

اللَّهُمَّ أَهْدِنِي فِيمَنْ هَدَيْتَ ، وَعَافِنِي فِيمَنْ  
عَافَتَ ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّتَ ، وَبَارِكْنِي فِيمَا  
أَعْطَيْتَ ، وَقِنِي شَرَّ مَا فَضَيْتَ ، فَإِنَّكَ تَعْصِنِي وَلَا  
يُعْصِنِي عَلَيْكَ ، وَإِنَّمَا لَا يَذَلُّ مَنْ وَالَّذِي تَعْزِزُ مَنْ  
عَادَتْ ، تَبَارِكْ رَبَّنَا وَتَعَالَى نَبَاتْ ، فَلَكَ الْحَمْدُ  
عَلَى مَا فَصَنَيْتَ ، أَسْتَغْفِرُكَ اللَّهُمَّ وَأَتُوبُ إِلَيْكَ  
وَصَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَصَحْبِهِ وَسَلَّمَ

#### Mə'nasi:

"Allahım, hidayət etdiyin kimsələr arasında mənə də hidayət et. Nuş verdiklərinin arasında mənə də nuş ver. Sevdiyin kimsələr arasında məni də sev. Ehsan etdiyin şeyləri mənim üçün davamlı və bərəkətli qıl. Hökm etdiyin hər hansı bir şeyin şərindən məni qoru, çünki hökm edən Sənsən, Sənə qarşı əziz olmaz. Sən ucasan, hər varlıqdan üstünsən. Ey Rəbbimiz! hökm etdiyin hər şeyə qarşı sənə həmd olsun. İşlədiyim günahlar üçün səndən üzr istəyirəm, Sənə tövbə və rücu edirəm, Allahım!

Həzrəti Məhəmməd və onun təmiz ailəsi və əshabının şərəf və mərtəbələrini uca elə.

## NAMAZDA OXUNAN BAŞQA QISA DUALAR

Rukuda 3 və ya 5 dəfə oxunur. (1)	سُبْحَانَ رَبِّ الْعَظِيمِ
Rukudan doğrulurkən oxunur. (2)	سَمِعَ اللَّهُ لِمَنْ حَمَدَهُ
Rukudan doğrulan kimi oxunur. (3)	رَبَّنَاكَ الْحَمْدُ
Sadəcə 3 və ya 5 dəfə oxunur. (4)	سُبْحَانَ رَبِّ الْأَعْلَى
Namaz bitərkən sağa və sola salam verilərkən oxunur. (5)	السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ
Salam verdikdən sonra oxunur. (6)	اللَّهُمَّ أَنْتَ السَّلَامُ وَمِنْكَ السَّلَامُ تَبَارَكَتْ يَا ذَالْجَلَالِ وَالْأَكْرَامُ

**Mə'naları:**

- (1) Ey böyük Rəbbim, səni bütün nöqsanlardan tənzih edirəm.
- (2) Allah özünə həmd edənləri eşidir.
- (3) Ey Rəbbimiz, hər cür həmd ancaq Sənədir.
- (4) Ey uca Rəbbim, səni bütün nöqsanlardan tənzih edirəm.
- (5) Allahın salam və rəhməti üzərinizə olsun.
- (6) Ey Allahım, Sən bütün nöqsanlardan uzaqsan hər cür güvən və sağlamlıq Səndədir. Ey əzəmət və kərəm sahibi Allahım, Sənin şanın ucadır.

## CƏNAZƏ DUASI (1)

Cənazə namazında birinci təkbirdən sonra "sübhanəkə", ikinci təkbirdən sonra "allahümme salli" və "allahümme barik" oxunur. Üçüncü təkbirin ardınca, əgər cənazə kişi isə aşağıdakı dua oxunur.

اللَّهُمَّ أَغْفِرْ لِحَيْتَنَا وَمِنْتَنَا وَشَاهِدْنَا وَغَائِبَتَنَا وَ  
صَغِيرَنَا وَكَبِيرَنَا وَذَكَرَنَا وَأَنْثَانَا ○ اللَّهُمَّ  
مَنْ أَخْيَيْتَهُ مِنَّا فَاجْنِحْهُ عَلَى الْإِسْلَامِ ○ وَمَنْ  
تَوَفَّيْتَهُ مِنَّا فَنَوَّهْهُ عَلَى الْإِيمَانِ ○ وَخُصَّ هُنْدَا  
الْمِيتَ بِالرَّوْحِ وَالرَّاحَةِ وَالرَّحْمَةِ وَالْمَغْفِرَةِ  
وَالرِّضْوَانِ ○ اللَّهُمَّ إِنْ كَانَ مُحْسِنًا فَزِدْهُ فِي  
إِحْسَانِهِ ○ وَإِنْ كَانَ مُسْيِنًا فَقَبِّلْهُ وَزُعْنَهُ  
وَلَقِّهُ أَلَّا مَنْ وَالْبُشَّارُ وَالْكَرَامَةُ وَالرُّزْنَى  
بِرَحْمَتِكَ يَا أَزْجَمَ الرَّاجِحِينَ ○

### Mə'nası:

Ya Rəbb! Ölümüzin və dirimizin, burada hazır olanların və olmayanların, kiçiyimizin və böyümüzün, kişilərimizin və qadınlarımızın günahlarını bağışla. Ya Rəbbim! Sulbüümüzdən həyat bəhs edərək

(1) Bu duanın mə'nası: "Təcrid-i Sarih tərcüməsindən (IV. 629-631, İstanbul, 1939), eynən alınmışdır.

vücud verəcəyin yeni nəsilləri İslam dini üzrə yarat. Bizdən olanlardan əcəli gəlib öldürəcəklərini də, iman üzrə öldür. Rəbbim! bu meyidə lütuf və kərəmindən səfa içində əbədi rahat, sonsuz rəhmət et, günahlardan mağfirət, Cənnət və ne'mətləri içində bir həyat bəxş et. Allahım! Bu ölü yoxsullara ehsan və sənə iman etdisə, indi də Sən ona ziyadəsiylə ehsan et. Əgər bu ölü günahkarsa onun günahlarını bağışla. Ya Erhame'r-Rahimin! Bu ölüyü qorxduğundan əmin et, lütfün ilə müjdələ, onu axirət şərəfinə və ali mərtəbəyə qovuşdur. Əgər namazı qılınan cənazə qadınsa, yuxarıdağı duanın ilk qismi eynən oxunur ( وَخُصًّ ) dən e'tibarən alt tərəfi belə oxunur.

... وَخُصًّ هَذِهِ الْمِيَةِ بِالرَّوْحِ وَالرَّاحَةِ وَالرَّحْمَةِ  
وَالْمَغْفِرَةِ وَالرِّضْوَانِ ○ اللَّهُمَّ إِنْ كَانَتْ مُحْسِنَةً  
فِرَدَّ فِي أَخْسَانِهَا ○ وَإِنْ كَانَتْ مُسَيْئَةً فَلْجَا وَزَ  
عَنْهَا ○ وَلِقَهَا الْأَمْنُ وَالبُشْرَى وَالكَرَامَةُ وَالزَّلْفَى  
بِرَحْمَتِكَ يَا أَرَحَمَ الرَّاحِمِينَ ○  
<sup>(1)</sup>

Əgər namazı qılınan oğlan uşağı isə, duanın ilk qismi yenə eynən oxunur ( وَخُصًّ ) dən alt tərəfində bu dua oxunur.

... اللَّهُمَّ اجْعَلْنَا فَرَطًا ○ اللَّهُمَّ اجْعَلْنَا لَنَا  
أَجْرًا وَزُخْرًا ○ اللَّهُمَّ اجْعَلْنَا شَافِعًا وَمُشَفَّعًا

(1) Mə'nası kişi cənazəsində oxunan qismin eynidir.

### Mə'nası:

"Ya Rəbb! Bu oğlani bizdən əvvəl cənnətə göndər. Ya Rəbb! Bu oğlani bizim üçün əcr-ü savab və axirət aziği qıl. Ya Rəbb! Bu oğlani bizim üçün şəfaətçi qıl və şəfaətini qəbul et."

Əgər namazı qılınan qız uşağı isə, duanın birinci qismi eynən oxunub ( وَهُنَّ ) dən alt tərəfinin yerinə bu dua oxunur.

... اللَّهُمَّ اجْعَلْنَا فَرَطًا ○ اللَّهُمَّ اجْعَلْنَا نَّ  
اَبْرَأَوْزُخَرًا ○ اللَّهُمَّ اجْعَلْنَا شَافِعَةً وَمُشْفَعَةً<sup>(1)</sup>

---

(1) Mə'nası oğlan uşağı cənazəsində oxunan qismin eynidir.

## **OXUMA PARÇASI - VIII**

### **VİDA XÜTBƏSİ**

(Bu xütbə, M.S. 632-ci ildə Həzrəti Peyğəmbər səllallahu aleyhi və səlləm tərəfindən yüz mindən cox müsəlmana irad edilmişdir).

Həzrəti Peyğəmbər Allaha həmd və sənadan sonra belə deyir:

**EY İNSANLAR!** Sözümü yaxşı dinləyin. Bilmirəm, bəlkə, bu ildən sonra sizinlə burada əbədi olaraq bir daha birləşə bilməyəcəyəm. **İNSANLAR!** Bu günləriniz necə müqəddəs bir gün isə, bu aylarınız necə müqəddəs bir ay isə, bu şəhəriniz (Məkkə) necə müqəddəs bir şəhər isə, canlarınız, mallarınız da elə müqəddəsdir, hər cür çətinliklərdən qorunmuşdur.

**ASHABIM!** Sabah Rəbbinizə qovuşacaqsınız və bu günü hər hal və hərəkələrinizə görə mütləq cavab verəcəksiniz. Məndən sonra əvvəlki halınıza dönüb bir-birinizin boynunu vurmayın! Bu vəsiyyətimi burada olanlar, olmayanlara bildirsin! Ola bilər ki, bildirlən kimsə, burada olub eşidəndən daha yaxşı anlayaraq mühafizə etmiş olar.

**ASHABIM!** Kimin yanında bir əmanət varsa, onu sahibinə versin. Sələmin hər çeşidi qaldırılmışdır, ayağının altındadır. Lakin borcunuzun əslini verməniz lazımdır. Nə zülm ediniz, nə də zülmə qarşılaşınız. Allahın əmriylə sələmcilik artıq qadağandır. Cahillikdən qalma bu çirkin adətin hər növü ayağının altındadır. İlk qaldırdığım sələm də Əbdülmüttəlibin (əmim) oğlu Abbasın sələmidir.

**ASHABIM!** Keçən dövrlərdə güdüllən qan davaları da tamamən aradan qaldırılmışdır. Qaldırdığım ilk qan davası Əbdülmüttəlibin nəvəsi (əmizadəm) Rəbiənin qan davasıdır.

**İNSANLAR!** Bu gün şeytan sizin bu torpaqlarınızda yenidən tə'sir və hakimiyyətini itirmişdir. Fəqət siz bu qaldırdığım şeylər xaricində xırda gördünüz işlərdə ona uyarsanızsa, onda bu onu sevindirəcəkdir. Dininizi qorumaq üçün bunlardan ehtiyatlı olun!

**İNSANLAR!** Qadınların haqlarını gözləmənizi və bu xüsusda Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları, Allahın əmanəti olaraq aldınız, onların namuslarını və iffətlərini Allah adına söz verərək halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə haqları vardır. Sizin qadınlar üzərindəki haqqınız onların ailə yuvasını xoşlanmadığınız heç bir kimsəyə çeynətməmələridir. Əgər razı olmadığınız hər hansı bir kimsəni ailə yuvasına alırlarsa, onları xəfifcə döyüb qorxuda bilərsiniz. Qadınların da sizlər üzərindəki haqları, vətən göylərinə qədər, hər cür yeyim və geymələrini tə'min etmənizdir.

**MÖ'MİNLER!** Sizə bir əmanət verirəm ki, ona sarıldılqca yolunu zu heç zaman çəşmayacaqsınız. O əmanət Allahın kitabı Qurandır. **MÖ'MİNLER!** Sözümü yaxşı eşidin və yaxşı yadda saxlayın! Müsəlman müsəlmanın qardaşdır, beləcə bütün müsəlmanlar qardaşdır. Din qardaşınıza aid olan hər hansı bir haqqqa təcavüz başqasına halal deyildir. Gərək könül xoşluğu ilə özü vermiş olsun.

**İNSANLAR!** Rəbbiniz birdir. Atanız da birdir. Hamınız Adəmin uşaqlarısınız, Adəm isə torpaqdandır. Allah yanında ən qiymətli olanınız, ona ən çox hörmət göstərəndir. Ərəbin ərəb olmayıandan Allah hörməti ölçüsündən başqa bir üstünlüyü yoxdur. <sup>(1)</sup>

---

(1) Kandəmir M. və Əraydın Səlcuq, Din bilgisi II. 47-48, İstanbul, 1970.

## ON SƏKKİZİNCİ DƏRS

### FATİHƏ SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ۝ الرَّحْمَنُ الرَّحِيمُ ۝ مَا لِكُمْ يَوْمٌ  
أَلَّا هُنَّ بِهِ مُنَذَّلُونَ ۝ إِنَّا نَسْتَعِينُ بِرَبِّنَا الْأَكْرَاطَ  
الْمُسْتَقِيمَ ۝ صِرَاطَ الَّذِينَ أَنْفَقُوا مِمَّا مَلِكُوا فَلَا يُنْهَا  
عَنِ الْمَغْصُوبِ ۝ وَلَا أَصَابَتْهُمْ  
عَلَيْهِمْ وَلَا أَصَابَتْهُمْ

#### Mə'nası:

- 1- Rəhman və Rəhim olan Allahın adıyla.
- 2-4- Həmd olsun-Aləmlərin Rəbbi, Rəhman, Rəhim, din gününün sahibi- Allaha.
- 5- Yalnız Sənə qulluq edirik, yalnız Səndən kömək isteyirik.
- 6-7- Bizi doğru yola, özlərinə ne'mət verdiklərinin yoluna yönəlt, əzaba mə'rüz qalanların və yolunu azmışların yoluna yox.

## ƏL-FİL SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
الْمَرْكَفُ فَعَلَ رَبُّكَ بِاَصْحَابِ الْفِيلِ ۝ اَلَّا يَجْعَلَ كَذَهُمْ  
فِي تَضَلِيلٍ ۝ وَادْسَلْ عَلَيْهِمْ طَيْرًا اَبَا بَيْكَ ۝ تَرْمِيهِمْ  
بِحَجَارَةٍ مِنْ سِجِيلٍ ۝ فَعَلَهُمْ كَعَصْفٍ مَا كُوِلٌ ۝

### Mə'nası:

- 1- Görmədinmi nələr etdi Rəbbin, bəd əməl sahiblərinə?
- 2- Qurduları tələyi alt-üst etmədimi?
- 3- Onların üzərinə sürü-sürü quşlar saldı.
- 4- Ki, bunlar onlara (dolu kimi) sərt, qatı daşlar atırdılar.
- 5- Deyərkən Allah onları parçalanmış əkin yarpağı kimi etdi.

## QUREYŞ SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
لَا يَلَافِ قَرِيشٍ ۝ اِلَّا فَهِمْ رِحْلَةُ الشِّتَاءِ وَالصِّيفِ ۝ فَلَيَعْبُدُوا  
رَبَّ هَذَا الْبَيْتِ ۝ اَلَّذِي اطْعَمَهُمْ مِنْ جُوعٍ وَامْنَهُمْ مِنْ خَوْفٍ ۝

### Mə'nası:

- 1-2- Qureyş: güvən və salamatları, qış və yay səfərlərində sağlamığa, qarantiyə qovuşdurulmaları səbəbiylə.
- 3- Artıq bu evin (Kə'bənin) Rəbbinə qulluq etsinlər.
- 4- O Rəbb ki, onları aclıqdan qurtarıb doyurmuş, hər təhlükəyə qarşı onlara güvən vermişdir.

### ƏL-MA'UN SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
أَرَأَيْتَ الَّذِي يَكْذِبُ بِالدِّينِ ۚ فَذَلِكَ الَّذِي يَدْعُ الْيَتَامَةَ  
وَلَا يَحْضُرُ عَلَى طَعَامِ الْمِسْكِينِ ۖ فَوْلٌ لِلْمُصْلِحِينَ ۗ الَّذِينَ هُنَّ  
عَنْ صَلَاتِهِمْ سَاهُونَ ۚ الَّذِينَ هُمْ يَرَاوِنُ ۚ وَمَنْ يَنْعُونَ الْمَاعُونَ ۚ

### Mə'nası:

- 1- Dini yalan sayanı gördünmü?
- 2- Odur, yetimi vuran, yıxan.
- 3- Və odur yoxsulu doyurmaq üçün təşəbbüs etməyən.
- 4- Vay o namaz qılanların halına ki,
- 5- Onlar namazlarının qiymətinə dəyər verməzlər.
- 6- Göstəriş edərlər.
- 7- Zəkatı da mən edərlər.

## ƏL-KEVSER SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
إِنَّا أَعْطَيْنَاكَ الْكُوْثَرَ فَصَلِّ لِرِبِّكَ وَأَخْرُجْ مِنْ شَانِئِكَ هُوَ الْأَبْرَرُ

### Mə'nası:

- 1- Ya Məhəmməd, biz sənə kevseri verdik.
- 2- O halda Rəbbin üçün namaz qıl, qurban kəs.
- 3- Sənə bugz (kin, nifrət) edən yoxmu, odur əsil züriyyətsiz olan.

## ƏL-KAFİRUN SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ لَا أَعْبُدُ مَا تَعْبُدُونَ وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ  
وَلَا إِنَّمَا أَعْبُدُ مَا أَعْبُدُ وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

### Mə'nası:

- 1- (Həbibim belə) de: ey kafirlər.
- 2- Mən sizin inandığınıza inanmaram.
- 3- Mənim inandığımı da siz qulluq edən deyilsiniz.
- 4- Mən onsuz da sizin inandığınıza (heç bir zaman) inanmış deyiləm.
- 5- Siz də mənim qulluq etdiyimə heç vaxt qulluq edən deyilsiniz.
- 6- Sizin dininiz sizə, mənim dinim mənə.

## ƏN-NASIR SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
إِذَا جَاءَ نَصْرًا لِلَّهِ وَالْفَلْقَ ۝ وَرَأَيْتَ النَّاسَ يُدْخَلُونَ فِي دِينِ اللَّهِ  
أَفْوَاجًا ۝ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَأَسْتَغْفِرْ لِذَنْهِ كَانَ تَوَسَّاً ۝

### Mə'nası:

- 1- Vaxta ki, Allahın yardımını çatır və zəfər qazanılır.
- 2- Və sən də insanların topa-topa Allahın dininə girdiklərini görürsən.
- 3- Artıq Rəbbini tə'rif edərək yüksəlt. Onun bağışlamasını istə. Sübhəsiz ki, tövbələri çox qəbul edər.

## EBU-LƏHƏB SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
بَتَّ يَدَ آبِي لَهَبٍ وَتَّ ۝ مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَبَ ۝ سَيِّصَلُ  
نَارًا ذَاتَ لَهٖ ۝ وَأَمْرَاهُ حَمَالَةُ الْحَطَبِ ۝ فِي جَيْدٍ هَا حَلَّ مِنْ مَسَدٍ ۝

### Mə'nası:

- 1- Əbu Ləhəbin iki əli qurusun, özü də qurusun.
- 2- Ona nə malı, nə qazandığı fayda vermədi.
- 3- Alovlu bir atəşə atılacaq o.
- 4-5- Boynunda xurma liflərindən hörülmüş bir iplə dolaşan arvadı da alovun odunu daşıyacaqdır.

## ƏL-İHLAS SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
قُلْ هُوَ اللَّهُ أَحَدٌ ۖ إِنَّ اللَّهَ الصَّمَدُ ۗ لَمْ يَلِدْ وَلَمْ يُوْلَدْ ۗ وَلَمْ يَكُنْ لَّهُ كُفُواً أَحَدٌ ۚ

### Mə'nasi:

- 1- De ki, Allah birdir.
- 2- Bütün varlıqların möhtac olub, üz tutduğu Allahdır.
- 3- O, doğmamışdır, doğrulmamışdır.
- 4- Onun heç bir bərabəri və bənzəri yoxdur.

## ƏL-FƏLAK SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
قُلَا عَوْذْ بِرَبِّ الْفَلَقِ ۗ مِنْ شَرِّ مَا خَلَقَ ۗ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ۚ ۝  
وَمِنْ شَرِّ النَّفَاثَاتِ فِي الْمُعْدَنِ ۚ ۝ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ۚ

### Mə'nasi:

- 1- De ki, sığınırám mən, dan yeri ağardan Allaha.
- 2- Yaratdığı şeylərin şərindən.
- 3- Və ortalığı alan qaranlığın şərindən
- 4- Və düyümlərə üfürən nəfəslərin şərindən.
- 5- Və həsəd edən paxılların şərindən.

## ƏN-NAS SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ۝ مَلِكِ النَّاسِ ۝ إِلَهِ النَّاسِ ۝  
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ ۝ الَّذِي يُوَسِّعُ فِي صُدُورِ النَّاسِ  
۝ مِنَ الْجَنَّةِ وَالنَّاسِ ۝

### Ma'nasi:

- 1- De ki, sığınıram bütün insanların Rəbbinə,
- 2- Bütün insanların hökmdarına,
- 3- Bütün insanların ilahına,
- 4- O sinsi vəsvəsəçinin şerindən.
- 5- Ki o, vəsvəsələr salır, insanların içindən,
- 6- Gərək cindən, gərək insdən.

## AYETÜ'L-KURSİ

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَقُّ الْقَيُومُ لَا تَأْخُذْهُ سِنَةٌ وَلَا نَوْمٌ  
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ ذَلِكَ الَّذِي شَفِعَ عِنْهُ  
إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ  
بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ  
وَالْأَرْضَ وَلَا يَؤْدِي دُهْرٌ حِفْظُهُمْ وَهُوَ عَلَىٰ الْعَظَمَيْمِ ﴿١٠٠﴾

### Mə'nasi:

Allah o, ondan başqa heç bir inanılacaq yoxdur, daima yaşayan, daima dayanıb duran Odur. Nə mürgülleyər, nə yatar. Göydə və yerdə nə varsa, hamısı onundur. Onun izni olmadan, qarşısında şəfaəttə olmaq kimin həddidir? Qullarının qarşısında, arxasında nə varsa hamısını bilir: qulları isə dilədiyi qədərindən başqa, onun elmindən bir şey başa düşməzlər. Qüdrət və əzəməti göyləri və yeri qucaqlamışdır. Göyləri və yeri görüb gözləmək, ona əsla ağırlıq verməz. O, birdir və böyükdür.

## **İÇİNDEKİLER**

Ön söz .....	5
Birinci dərs	
Qurani Kərim əlifbası .....	8
İkinci dərs	
Hərəkələr .....	11
Oxuma parçası (I) .....	13
Üçüncü dərs	
Hərflərin başda, ortada və sonda yazılışları (I) .....	14
Dördüncü dərs	
Hərflərin başda, ortada və sonda yazılışları (II) .....	16
Beşinci dərs	
Hərflərin başda, ortada və sonda yazılışları (III) .....	18
Oxuma parçası (II) .....	20
Altıncı dərs	
Hərflərin başda, ortada və sonda yazılışları (IV) .....	21
Yeddiinci dərs	
Hərflərin başda, ortada və sonda yazılışları (V) .....	23
Oxuma parçası (III) .....	25
Səkkizinci dərs	
Cəzm .....	26
Dokkuzuncu dərs	
Şəddə .....	28
Oxuma parçası (IV) .....	31
Onuncu dərs	
Tenvin .....	33

On birinci dərs	
Med (uzatma) hərfləri .....	35
Oxuma parçası (V) .....	37
On ikinci dərs	
Uzadan "Əlif" yerini tutan "vav" və "ya" hərfləri .....	38
On üçüncü dərs	
Yazında görünməyən med (uzatma) hərfləri .....	39
Oxuma parçası (VI) .....	41
On dördüncü dərs	
"Əlif lam" takısının oxunması .....	42
Oxuma parçası (VII) .....	46
On beşinci dərs	
Hurufi-muqəttəə .....	48
On altıncı dərs	
Əzan və ikamət .....	49
On yedinci dərs	
Namaz duaları .....	51
Sübhanəkə .....	51
Ettəhiyyatü .....	51
Allahümme salli .....	52
Allahümme barik .....	52
Kunut duaları .....	53
Namazda oxunan digər qısa dualar .....	55
Cənazə duası .....	56
Oxuma parçası (VIII) .....	59
On səkkizinci dərs	
Namaz surələri .....	61
Fatihə surəsi .....	61
El-fil surəsi .....	62

Qureyş surəsi .....	62
El-Ma'un surəsi .....	63
El-Kevser surəsi .....	64
El-Kafirun surəsi .....	64
En-Nasır surəsi .....	65
Əbu Ləhəb surəsi .....	65
El-İhlas surəsi .....	66
El-Felak surəsi .....	66
En-Nas surəsi .....	67
Ayetül kursi .....	68

